



# MUSAVAT

[www.musavat.com](http://www.musavat.com)

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 6-7 aprel 2019-cu il Şənbə № 72 (7242) Qiyməti 60 qəpik

Xəbər

Bakıda orqan  
alverinin  
ilginc  
təfərrüatları -  
məhkəmə işi

yazısı sah.14-də

## Gündəm

**İşgalçını ram eləməyin tək yolu,  
uğurlu müharibənin 3 şərti**



"Azərbaycanda  
Türkiyə hərbi  
bazalarını  
yerləşdirməyin  
vaxtı çatıb...."

yazısı sah.11-də

**"Əsgər əlində silahı, ziyan isə  
qələmi ilə bəyan etməlidir ki..." -  
Horadiz təəssüratları**

yazısı sah.5-də

**Nazirin "Irəvanda görüşəcəyik"  
bəyanatı düşməndə vahimə yaradıb**

yazısı sah.9-də

**"İcra başçılarının əl-ayağı  
yügüşdirilir" - Aqil Abbas**

yazısı sah.3-də

**Milli Şura ilə REAL-in mitinq  
deyişməsi qızışır - qarşılıqlı ittihamlar**

yazısı sah.10-də

**AKP İstanbulda seçkinin  
nəticələri ilə razılışdırır**

yazısı sah.13-də

**Deputat həbsdən buraxılan iki  
gənclə bağlı baş verənlərdən danışdı**

yazısı sah.10-də

**SOCAR-in Rusiyada zavod və neft  
yatağı alması iddiasına reaksiya**

yazısı sah.9-də

**Gənc şairlər Musa Yaquba görə  
AYB-ni "topa tutdular" - qalmaqla**

yazısı sah.7-də

**"Diqlas"ın binası sökülr: yerində  
nə inşa olunacaq...**

yazısı sah.4-də

**"İstiləşmə deyil, soyuqlaşma  
prosesinə hazır olmalıyıq" - ekoloq**

yazısı sah.15-də

**Rusiyani və Putini Qərb sanksiyaları  
çökdürə bilmir - səbəb**

yazısı sah.13-də

## NATO-DAN ERMƏNİSTANA XƏBƏRDARLIQ, BAKIYA "PAS" ...

Qarabağ və Azərbaycan Alyansın gündəmində;  
Ölkəmiz isə NATO üzvü Türkiyə və nüvə dövləti  
Pakistanla hərbi bağları möhkəmlədir - hədəf...



yazısı sah.8-də

**Avropa İttifaqı ilə saziş imzalanması  
ərefəsində təxribat təhlükəsi**

**Politoloq: "Azərbaycanı Aİ ilə tərəfdəşliq yolundan  
döndərmək mümkün olmayacaq"**

yazısı sah.6-də



**Qüdrət Həsənquliyev:  
"Torpaqlarımız və  
şərəfimiz uğrunda  
Böyük Vətən  
mühərbişinə  
başlamalıyıq"**

yazısı sah.6-də



**Naqif Həmzəyev:  
"Cəmiyyət səmimi  
deyilən sözləri  
qəbul etməyə  
hazır deyil"**

yazısı sah.7-də



**Elmar  
Məmmədyarovun  
erməni  
jurnalistlərlə  
söhbətinin  
pərdəarxası**

yazısı sah.3-də

# Prezident Kürdəxanıda köçkün ailələri Üçün yeni yaşayış kompleksinin açılışını etdi

Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salman yeni yaşayış kompleksi aprelin 5-də istifadəyə verilib.

AZORTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Qacqınların və Məcburi Köckünlerin İşləri üzrə Dövlət Komitesinin sədri Rövşən Rzayev görürən işlər bərədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Bakı şəhərinin ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış 810 məcburi köçkün ailəsi üçün Prezidentin 2011-ci ilə imzaladığı Sərəncama əsasən cəmərtəbeli binalardan ibarət yeni yaşayış məhəlləsinin tikilimi nezərdə tutulub. Məhəllənin salınması üçün 15 hektar torpaq sahəsi ayrılib. Yeni yaşayış məhəlləsinin layihələndirilməsi və tikintisi üzrə sıfarişçi təşkilat funksiyaları Məcburi Köckünlerin Sosial İnkışaf



Fonduna həvalə edilib. 2018-ci ilin mart ayında başlanan tikinti işləri yüksək keyfiyyətlə sona çatdırılıb. Layihə üzrə doqquzmərtəbəli 15 bina tikili ki, bunlardan 9-u 54, 4-ü 36, digərləri isə 108 və 72 mənzillidir. Yeni yaşayış kompleksində məktəb və uşaq bağçası, o cümlədən digər zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi inşa edilib, istirahət parkı salınıb, uşaq meydancaları yaradılıb, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görürlüb.

Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sistemlərinin, rəbitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilir.

Qeyd olunub ki, bu, ölkə üzrə məcburi köckünlər üçün salınan sayca 103-cü müasir yaşayış kompleksidir.

"Azərbaycan iqtisadi və elbette, siyasi cəhətdən tam müstəqil ölkədir. Heç kimdən asılı deyil, maliyyə vəziyyətini sabitdir, gəlirlərimiz artır,



icra etdiyimiz böyük layihələr, o cümlədən Cənub Qaz Dəhlizi layihəsi yaxın gələcəkdə bizə əlavə gəlirlər gətirəcək. Bu gəlirlər ədalətli şəkildə böülüdürlər, bir daha demək istəyirəm ki, ilk növbədə, vətəndaşlar sosial rifahına yönələcədir".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev kompleksin açılış mərasimində deyib.

"Beləliklə, bu gün açıldığımiz bu gözəl qəsəbə həm bi-

zim siyasetimizi, məcburi köckünlərə qayımızı, həm də ölkəmizin artan imkanlarını göstərir. Bu gün Azərbaycanda her sahada çox böyük quruculuq işləri aparılır - iqtisadi sahədə, növbədə, vətəndaşlar sosial rifahına yönələcədir".

## Bakıda daha iki "ASAN xidmət" tikiləcək

Prezident İlham Əliyev Bakı şəhərində iki yeni "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.

ONA xəbər verir ki, sərəncamda "ASAN xidmət" mərkəzlərində vətəndaşlara operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında müasir tələblərə cavab verən xidmətlər göstərilməsi sayəsində yüksək vətəndaş məmənluğuna nail olunduğu qeyd edilib. Bildirilib ki, ölkə əhalisinin dövlət xidmətlərini və özəl xidmətləri vahid məkanda əldə etməsinin daha da genişləndirilməsi və xidmət şəbəkəsinin bütün respublika ərazisini əhatə etməsi məqsədilə bu günlək paytaxtda, eləcə də digər şəhər və rayonlarda on beş "ASAN xidmət" mərkəzi yaradılıb, 2019-cu ilin sonuna dek daha beş mərkəzin istifadəyə verilməsi nezərdə tutulub. Gündəlik müraciət sayı 30 minə yaxın olan "ASAN xidmət" mərkəzlərində indiyək 28 milyondan çox müraciət qəbul edilib.

Sərəncama əsasən, Bakı şəhərində iki yeni "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət bütçəsində nezərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ilkin olaraq 6,0 (altı) milyon manat ayılır.

Maliyyə Nazirliyi göstəriplen meblağdə maliyyəleşməni təmin etməli, Nazirlər Kabinetin sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

## Bakı-Gəncə sürət qatarında gedişhaqqı 50 manatdan 25 manata endirildi

Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarında gediş haqqı endirilir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən ONA-ya verilən məlumatla göre, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının Biznes yerlərinə Bakıdan-Gəncə-Bakı istiqamətində gediş haqqı 08.04.2019-cu il tarixdən etibarən 50 manatdan 25 manata endirilir.

## 4 rayonun icra başçısı dəyişdirildi

Novruz Nəcəf oğlu Novruzov Şabran Rayon İcra Həkimiyətinin başçısı vəzifəsindən azad edilib. ONA-nın xəbərindən görə, bu bərədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin imzaladığı digər sərəncamlarla Siyəzən Rayon İcra Həkimiyətinin başçısı vəzifəsindən azad edilən Asif Həbib oğlu Hüseynov Şabran Rayon İcra Həkimiyətinin başçısı təyin edilib.

Novruz Nəcəf oğlu Novruzov isə Siyəzən Rayon İcra Həkimiyətinin başçısı təyin olunub.

Prezident İlham Əliyev Məhərrəm Büyükağa oğlu Quliyevin Ağstafa Rayon İcra Həkimiyətinin başçısı vəzifəsindən azad edilən Nizameddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Həkimiyətinin başçısı təyin edilib.

Eyni zamanda Prezident İlham Əliyev Məhərrəm Büyükağa oğlu Quliyevin Goranboy Rayon İcra Həkimiyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

**Abunə daha sərfəlidir - "Yeni Müsavat" abunə kampaniyasını davam etdirir**



"Yeni Müsavat" qəzeti oxucularına bəyan edir ki, abunə yazılmaqla qəzeti daha sərfəli qiymətlərlə əldə edə bilərlər.

Kösklərdən alınan qəzeti bir nüsxəsi 60 qəpikdir. Abunə ilə qəzeti bir nüsxəsi isə sizə daha ucuz - 48 qəpikə başa geləcək.

**Aylıq abunə - 12 AZN**

**3 aylıq - 36 AZN**

**6 aylıq - 72 AZN**

Abunə yazılıqla üçün yaşadığınız ərazidə istənilən poçt şöbəsinə müraciət edə bilərsiniz.

Eyni zamanda Poçt Daşımaya Mərkəzinin baş ofisi ilə: (012) 598-49-55 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Bundan başqa "Qaya" Mətbuat Yayımları ilə də abunə yazılı bilərsiniz.

Əlaqə üçün telefon: 012-565-67-13, 012-564-48-96



## Ai ilə Azərbaycan arasında yeni saziş üzrə danışçılar bu ayın sonunda keçiriləcək

Mayın ortalarında Ai ilə Azərbaycan arasında yeni saziş üzrə danışçılar dairə dəyişikliklərə yoluxacaq.

ONA-nın Moskva müxbiriin xəberin görə, bu sözləri Moskvada jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov deyib. O bildirib ki, aprelin 24-26-da isə ticarət mövzusunda müzakirələrin aparılması gözlenilir. O, müzakirələrin hansı şəhərdə keçiriləcəyini açıqlamayıb.

## Müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqənin vaxtı açıqlanıb

2019-2020-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin başlayacağı tərix məlum olub.

ONA-nın xəberin görə, Tehsil Nazirliyinin İnsan resursları şöbəsinin müdürü müəvətin Murad Camalzadə bildirib ki, müəllimlərin işə qəbulu üzrə mərkezələndirilmiş müsabiqə iyul ayından başlayacaq. O qeyd edib ki, bu proses bir neçə mərhələdən ibarət olmaqla iyul, avqust və sentyabr aylarını əhatə edəcək.

M.Camalzadə qeyd edib ki, iyun ayında müəllimlərin yerdəyişməsi de heyata keçiriləcək. Bu tədris ilində müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqənin qaydalarında ciddi dəyişikliklərin edilməsi planlaşdırılmışdır.

## Rusiya, İran və Azərbaycan prezidentlərinin görüşü avqustun 14-də keçirilə bilər

"Rusiya, İran, Azərbaycan üçtərəfli formatlı çox yaxşı təşəbbüsdür". ONA-nın Moskva müxbirinin xəberin görə, bu sözləri Moskvada jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O bildirib ki, ilk sammit Bakıda, daha sonra Təhranda olub. "Bu format 3 ölkə arasında dəhlizin yaranmasına imkan yaratır. Bu, elə layihədir ki, burada ham qalib çıxır, ham bunda məraqlıdır. Bəzi suallar var və bunlar hamisə müzakirə mövzudur. Rusiyada keçiriləcək növbəti sammitə geldikdə, biz bununla bağlı rəsmi müraciət almışq. Əvvəl görüşün avqustun 15-i, sonra isə 14-ü olacaq deyildi. Bizim nə cavab verdiyimizi qaydanda dəqiqləşdirməliyəm", - deyə nazir qeyd edib.



## "Soğana, kələmə və kartofa ixrac rüsumu tətbiq ediləcək" - Şahin Mustafayev

"Pərakəndə bazarlar daim nəzarət altındadır və monitoringlər aparılır. Gündəlik tələbatda daxil olan məhsullar daha da ciddi nəzarət altında olur. Son bir aya yaxındır ki, soğanın qiymətinə bahalaşma var".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, bu siyahıya kartofu və bir neçə gündür qiyməti bahalaşan kələmə də əlavə etmək olar: "İqtisadiyyat Nazirliyi qiymətlərin qalxmasının səbəblərini araşdırmaqla məşğuldur. Süni şəkildə qiymət artımı baş vermir. Ancaq qiymətlərin artımı bizi narahat edir".

Nazir deyib ki, hökumət tərəfindən bununla bağlı bu gün və ya sabah müvafiq tədbirlər görüleceklər: "Soğana, kələmə və kartofa ixrac rüsumu tətbiq ediləcək. Soğanın gömrük dəyərinə görə spesifik idxlə rüsumu tətbiq olunurdu. Kilosuna 60 sent həcmində idi. Biz bunu aradan qaldırmaq isteyirik. Biz bu xüsusi rüsumun iki aya müddətinə dayandırılmasını isteyirik. Bazaarda aparılan monitorinqlər davam etdiriləcək. İnanırıq ki, tədbirlər nəticəsində bazardakı qiymətlər sabitləşəcək".

Bəzi icra hakimiyəti orqanları, onların başçıları ölkədə gedən islahatlar kursuna zidd fealiyyəti ilə diqqət çekirlər. Yerlərdə belə icra başçıları narazılıq yaratmaqla etirazları özlerinə yox, hökumət qarşı yönəltmiş olurlar.

Kimisi vətəndaşın torpağını satır, kimisi kortejle gəzir, kimisi de 70 fehnin mənasını mənimseyən məmura qahmar çıxır. Söhbət Şəmkirdəki sonuncu korrupsiya əməliyyatından gədir. Baxmayaraq ki, prezident icra başçılarını dəyişir, kadrları islahatları aparır, yerdəyişmələr edilərək əyalətlərdəki narazılığın "buxarını" çıxarıı, lakin rayonlardan şikayətlər gelməkdə davam edir, məmür özbaşinalığından gileyənən vətəndaşlar prezidentə müraciətlər yazırlar.

Dövlət başçısı dəfələrlə icra başçılarına xəbərdarlıq edib, xalqla işləməyi tapşırıb, bahalı məclislər təşkil edən, övladları özlərini apara bilməyən memurlara mesajlar verib, əhalini incəndən icra hakimlərini cəzalandırıb, işdən azad edib. Ancaq rayonlardan şikayətlər gəlməkdədir.

Bu gün hətta özünü icra başçısı olduğu rayonun hökmədəri kimi aparıb, sahibkarından tutmuş kəndlisinə qədər, bütün rayon əhalisinə öz təbəəsi kimi baxan məmür-

# "icra başçılarının əl-ayağı yığışdırılıb"

**Aqil Abbas:** "Bələdiyyələrə daha çox səlahiyyət verilsə, rayonlarda bir çox problem həllini tapar"



Aqil Abbas

lar var. Onların bu fealiyyətləri nəticəsində əhali hakimiyət-

rın sosial-iqtisadi durumu pisləşir.

Bütün bunlar isə icra hakimiyəti başçıları arasında da təmizləmənin aparılması zərurətini yaradır. Nə etməli, icra strukturları ilə bağlı siyaseti necə deyişməli?

Bu mövzuda sualımızı cavablandırıran **deputat Aqil Abbas** "Yeni Müsavat" a bildirdi ki, icra hakimiyətərinin prezidentin islahatlarına kölgə salmaması üçün birinci növbədə bələdiyyələrin səlahiyyətləri artırılmalıdır və yerli idarəetmə orqanı onların fealiyyətinə müdaxilə etməməlidir. Onun söz-

lərinə görə, İH-lər bələdiyyələrin işinə qarışmamalıdır: "Bələdiyyələrə daha çox səlahiyyət verilsə, rayonlarda bir çox problemlər həllini tapar. Mən Türkiyədəki sistemi çox bəyənirəm. Türkiyədəki bələdiyyə sistemi göstəriləməlidir.

Məsələn, Ağcabədə böyük şirkətlər vergini rayona ödəmir. Onun mərkəzi Bakırda deyə, vergi şəhərə yönəldilir. Ancaq həmin şirkətlər Ağcabədiye vergi versələr, rayonda inkişaf gəder, artım olar, deməm ki, rayon gülüstanlığa çevrilər, amma irəliləyiş hiss edilər. Bu gün 30-a qədər rayona

dətəsiya verilmir, icra başçılarının əl-ayağı yığışdırılıb. O söhbətlər yalandır ki, kimse kortejle gəzir. Əksinə, kənddə ölenin yaşına getmək üçün hörmət olaraq icra aparatının işçiləri ilə bir yerde polis reisi, prokuror da gədir. Onlar avtobusla getməyəcəklər ki?"

**Deputat deyir ki, ona Ağcabədi-Ağdamdan çox, başqa rayonlardan şikayətlər daxil olur:** "Şəkidən, Masallıdan və başqa yerlərdən müraciətlər olur. Hamısı ilə məşğul oluram, kömək edirəm. Ancaq bəzən haqqızı şikayətlər də olur. Məsələn, maraqlıdır ki, ən az Cəbrayıldan şikayət gəlir. Adam fikirləşir ki, görəsən onların dərdi yoxdur?"

□ **Emil SALAMOĞLU,**  
"Yeni Müsavat"

# Elmar Məmmədyarovun erməni jurnalistlərlə söhbətinin pərdəarxası

XİN nazirin açıqlaması ilə bağlı tənqidlərə cavab verdi

**A**zərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Brüsselde səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Politoloq Elxan Şahinoğlu bununla bağlı özünün feysubx sahifəsində yazardı: "Xarici işlər naziri Elmar Məmmədyarov Brüsselde Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlliyle bağlı belə bir cümlə işlədir: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı terrorlər nifriti necə azaltmağın yollarını axtara bilər. Biz insanlar arasında münasibətlərin yaranması, məzarların ziynet ediləməsi, hətta jurnalistlərin oradan yaxşı reportajlar hazırlanması ilə bağlı fikirləri qəbul edirik". İnsanlar arasında ünsiyyəti ve mozarların qarşılıqlı ziyarətini anladım, "jurnalistlərin oradan yaxşı reportajlar hazırlanması" nə deməkdir? Nazir "oradan" deyərkən haramı nəzərdə tutur?"

E.Şahinoğlu qeyd edib ki, nazirin digər bir başqa cümləsi də düşündürürdü: "Azərbaycanın ərazi bütövülüyү çərçivəsində hər şey müzakirə edə bilərik. Lakin bir şey deqiqdir ki, hərbçilər geri çəkilməlidir. Nə qədər ki, hərbçilər üz-üzədir, bu, nizamlanma əvəzinə problem yaradır". Hərbçilər niyə geri çəkilməlidir? Müdafiə nazirimiz Zakir Həsənov erməni nazir David Tonoyanın ağzının üstündə vurub. İndi Elmar Məmmədyarovun tabrincə, Zakir Həsənov işğalçını hədələməməlidir? Elmar Məmmədyarov sanki demek istəyir ki, hərbi kontekst olmazsa guya illerdə erməni həmkarıyla apardığı mənəsiz danişiqlər sülh getirəcəkmiş". Qeyd edək ki, digər bəzi sosial şəbəkə istifadəçiləri de nazirin açıqlamasına tənqid yanaşır.

**Elmar Məmmədyarov**  
Brüssel-Moskva reysi ilə hərəkət edən təyyarədə ermə-



Elmar Məmmədyarov

ni jurnalistlərlə söhbəti də diqqət çəkib. "Dağlıq Qarabağ münaqişəsini dinc, siyasi-diplomatik yolla tənzimləmək vacibdir". "Report" xəber verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldən Moskvaya gedən zaman təyarədə Ermenistan KİV-in nümayəndələrinə açıqlamasında deyib. "Hamı nəticələrin müxtəlif olduğunu düşünür. Hərəkət tarixinə əsaslanıb, kimin günahkar, kimin isə doğru olduğunu" deyir. Fikrimə, 2016-ci ilin apreli bize göstərdi ki, bölgəyə sülh hələ gəlmir". E. Məmmədyarov vurğulayıb. O qeyd edib ki, münaqişənin dinc yolla tənzimlənməsi vacibdir: "Müharibə münaqişənin dinc yolla tənzimləmesinə qarşı ən böyük təhlükədir. Əlbəttə, başqa reallığın və yeni imkanların yaranması, münaqişəni iki xalqın həll etməsi üçün birmənalı şəkildə Ermənistən ordusunu Azərbaycanın

işğal olunmuş ərazilərindən çıxmazıdır". E. Məmmədyarov bildirib ki, Azərbaycan ərazisi hələ də Ermənistən hərbçilərinin işğalı altındadır. "Ermənistən vətəndaşı niyə hərbi xidməti Azərbaycan ərazisində keçir?", - nazir erməni jurnalistlərə sual verib.

**Sputnik-Azərbaycan işə xəber verir ki, jurnalistlər dən biri ona Dağlıq Qarabağ münaqişəsi barədə sual verib.** "Siz Qarabağın hansı hissəsini tarixi erməni torpağı hesab edirsiniz - işğal olunan bütün ərazini?", - deyə nazir jurnalistin sualını cavablandırıb. Rus dilində danışan Məmmədyarov vurğulayıb ki, Qarabağ sözü "Çerniy sad" ("Qara bağ") deməkdir. Erməni jurnalist daha sonra nazira deyib ki, Azərbaycan KİV-də

"Irəvan xanlığı Azərbaycanın bir hissəsi olub" və "Irəvan bizimdir" kimi şular səsləndirilir.

"Ösəbileşməyin, ən əsasi əsəbileşməyin. Siz çox emosional olursunuz, jurnalist üçünə bu, olduqca pisdir", - deyə azərbaycanlı nazir onu sakitləşdirməyə çalışıb. Bəzi müşahidəçilər bununla XİN rəhbərinin ermənilərə dərs verdiyini desə də, bir çoxları nazirin dəha sərt mövqə sərgiləməsini vacib hesab edir. Bəs, səslənen tənqidlərə XİN-in münasibəti necədir?

**Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva** "Yeni Müsavat" a açıqlamasında bunları bildirdi: "Xarici işlər naziri Elmar Məmmədyarovun Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə



## Azay Quliyev Kopenhagenə gedir

**M**illi Məclisin deputati, ATƏT Palament Assambleyasının (ATƏTPA) vitse-prezidenti Azay Quliyev qurumun Büro iclasında iştirak etmək üçün aprelin 6-da Danimarkanın paytaxtı Kopenhagen şəhərində sefər gedəcək. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Büronun iclasında Assambleyanın Siyasi məsələlər və təhlükəsizlik; İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit; Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə Ümumi Komitələrinin məruzələri və qətnamə layihələri müzakirə olunacaq.

İclasda ATƏTPA-nın xüsusi nümayəndələrinin fəaliyyəti və seki müşahidə missiyalarının hesabatları, Assambleyanın baş katibi Roberto Montellanın mandatının ikinci müdдətə uzadılması məsələsinə baxılacaq.

Bununla yanaşı, Büro ATƏTPA-nın cari ilin 4-8 iyul tarixlərində Lüksemburqda baş tutacaq 28-ci illik və 4-6 oktyabr tarixlərində Mərakeşdə keçiriləcək payız sessiyalarının gündəliyini, müzakirə mövzularını və layihə sənədlərini təsdiq edəcək.

Azay Quliyev Büro iclasında müzakirəyə çıxarılan məsələlərə dair fikirlərini və təkliflərini bildirəcək.

Səfər aprelin 9-da başa çatacaq.

□ **Musavat.com**

kilatlar tərefindən bu günə qədər qəbul olunmuş çoxsaylı qərar və qətnamələrdə qeyd olunub. Bu mövqə isə Azərbaycanın işğal olunmuş ərazilərinin, Dağlıq Qarabağ və ətraf bölgələrinin azad olunması, didergin salınan insanların öz mülklərinə və torpaqlarına geri dönməsində ibarətdir.

□ **Cavid TURAN,**  
"Yeni Müsavat"



## Söz ki ağızdan çıxdı, oldu üçün quş...

Samir SARI

**S**iyesət ele bir mərətdir ki, onunla ciddi-ciddi məşğul olan kəs gərək hər bir sözünün dalmı-qabağını fikirləssin, son illər patavalı şəkildə leksikonumuza daxil olmuş ifadə ilə desək, quşlaması.

(Əslində, bu ifadə mənqiqə söyklənir: necə ki, quşu qəfsdən, əlindən buraxarsan, pırı eləyiib uçar və tutu bilməzsin, söz də elədir, ağızdan dırı eləyiib uçdusa, sonradan "bayy" eləmeyin xeyri yoxdur, qaytarmaq mümkün deyil).

Özü də əldən uçan quşla, ağızdan çıxan sözün yaratdığı situasiyalar fərqlidir. Birinci uğub gözdən itir, o birisi uçanda uzaqlaşır, yüzlərlə, minlərlə adam o sözü tutub getirir, siyasetçinin gözünün qabağında oynadırlar.

Bizim ölkədə bu xüsusile həssas məsələdir. Bu ölkənin broylar (quşçuluq) fabriklarında xüsusi "quştutan" ştatı olduğunu kimi, mediasında, sosial şəbəkələrdə də xüsusi "sözöynadan", "sözdən söz çıxaran" adamlar var. Onların işi-gücü gün ərzində "quşlayan" siyaset adamlarının, ictimai xadimlərin ağızlarından çıxan sözü tutub camaatın müzakiresinə təqdim etməkdir.

Bu səbəbdəndir ki, bəzən "söztutan"ların əli boşda qalandı giley dolu statuslar yazırlar: "Eh, bu gün quşlayan deputat olmadı", "Yeni biri çıxıb ağızından "quş" buraxsaydı, müzakirə edərdik", "Nə təhər hamısı da ağıllanıb e, quş buraxan yoxdur" və s. və i.a.

Amma bu o demək deyil ki, Feysbuk qeybətxanası boş qala bilər. Əsla. Mütləq kimdəse bir qüsür tapılacaq. Heç nə olmasa belə, bir də görürsən, kiminsə adından nəsə yazdırıvə o adamın gerçəkdən belə bir sz deyib-demədiyini dəqiqləşdirməyən yüzlərlə adam bu polemikaya qoşuldu...

Ona görə de siyaset adamları gərək status yazanda, çıxış edəndə çox ehtiyatlı olsunlar. Bura tollar ölkəsidir, daima aşıq-sayıq, sərvəxt olmaq lazımdır. Hami özünü sərhəd qəsəbelərində, hərbi hissələrdə divara vurulan "aşıq ol, düşmən dinləyir" xəberdarlığı oxuyurmuş kimi hiss etməlidir.

Bax, 4-5 gün qabaq Türkiyədə keçirilən bələdiyyə seçkilərində İstanbul şəhərində namızədiyi irəli sürülmüş Binəli Yıldırım rəqibi ilə təxminən bərabərə qalanda, yəni merseqətə bilməyən bir çoxları kimi ReAL partiyasının sədri İlqar Məmmədov da ümumi müzakirələrə qoşulmuş və belə bir məzəli status yazmışdır ki, Binədə türmədə yatdığı vaxt hər dəfə ildırım çaxanda "Binəli Yıldırım gəldi" deyə bir-birilə zərafatlaşmışdır.

Neçə gündür çoxsaylı ictimai-siyasi fəallar yapışıblar bu söz-"quş"un quyğurundan, o tərəfə çekirlər, bu tərəfə dərtlər, sözün lələyini, tükünü didib-didişdirirlər.

İndi ne var ki burada? Söhbət "Bine" və "ildırım" sözünün keçdiyi xəfif bir zərafatdan, məlum məkanda məşhur siyaset adamını yada salan təbiət hadisəsinə yumoristik münasibətən gedir. Hər birimiz ildə yüzlərlə o cür yaxşı alınan və alınmayan zərafatlar edirik.

Ancaq FB istifadəçiləri bunu İlqar Məmmədovun intellektinin, humor hissini, hətta siyasi hazırlığının, liderlik keyfiyyətinin göstəricisi hesab edir, ironik statuslar, şəhərlər yarızılar.

Hiss olunur ki, bütün bunlar bəhanədir. Adam nə desə belə, hoydu-hoyduya götürəcəkmişlər, Allah qismətlərini yetirib.

Bu da bir daha onu göstərir ki, siyasetçilər bacardıca az danışmalı, az yazmalıdır. Çünkü minlərlə göz zillənib onların dodağını oxuyur. (Xüsusi dədəqoxuyan adamlar da var, 1 kilometr uzaqdan durub binoklla baxır, iki söhbət edən adamın bir-birilə nə danişdığını müəyyən edirlər).

Bir də gərək siyasetçi hissə qapılıb yekə-yekə danışmasın. Martinlarında izmirdə bir qəsəbə məri postuna namızəd miitingdə çıxış edəndə deyib ki, rəqibi ondan bir səs artıq alsa, Izmirdən köçəcək. Seçki gecəsi məlum olub ki, rəqibi həmin namızəddən 7 min səs artıq alıb. İndi admanın rəqibləri, jurnalistlər, seçicilər direşiblər ki, haydi, köç get bu şəhərdən.

Halbuki o namızəd cümlesini belə qura bilərdi: "Rəqibim məndən bir səs artıq alsa, əlini sıxıb təbrik edəcəm". Vəssəlam. Qızışib yekə-yekə danışanda admanın sözünü özüne yedirdirlər, qalır çabalaya-çabalaya.

Uzun sözün kəsəsi, çünkü oldun siyasetçi, sözünün ağızında bişir, hər dəqiqə nəsə demə, hissə qapılma. Belə eləməsən, hoydu-hoyduya götürülməyin qaçılmazdır. Bu peşə çox mərət peşədir.

"Diqlas" Ticarət Mərkəzinin taleyi ilə bağlı, nəhayət, qərar verildi. Fövqələde Hallar Nazirliyinin (FHN) yadıgi məlumatda qeyd olunur ki, mütəxəssislər tərəfindən verilmiş rəye əsasən, "Diqlas" ticarət mərkəzi sökülcək.

Bu qərar əslində gözlənilən idi. Çünkü mütəxəssislər bildirdilər ki, bu kimi binaları temir etmək, bərpə etməkdən baha başa gələ bilir. Mütəxəssislərin fikrincə, bu cür yanğınlardan sonra ilk olaraq vizual yoxlama aparılır. Daha sonra isə binanın əsas sütunları, beton dayaq və döşəmələrinə baxış keçirilir. İstinin təsirindən beton zərər görübə, o zaman binanı yenidən bərpə etmək işe yaramır. Mütəxəssislər bildirlər ki, beton yanğın zamanı ciddi zərər görə bilir...

"Yeni Müsavat"ın reportör grupu olaraq hazırda "Diqlas"da vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün ticarət mərkəzinin qarşısına yollandıq. Orada ticarət mərkəzinin binasının söküldüyü müşahidə etmədi. Günləndir ticarət mərkəzinin qarşısından evlərinə getməyən ticarətçilər də gözə dəymirdi. Ötən sayımızda "Diqlas"la bağlı geniş reportajımızda ticarətçilərin problemi barəsində etrafı yazmışdıq. Onları narahat edən əsas məsələ dövlət tərəfindən ayrılan yardımın nə zaman verilmesi idi. Eyni zamanda sahibkarlar bildirdilər ki, fərdi şəkildə veriləcək vəsaitin məbləği barəsində məlumatlı deyillər. Bu isə qərar verib hansı işə başlamalarına mane olur. Reportajımız hazırladığımız gün sahibkarlarla veriləcək vəsaitin məbləği de açıqlandı. Belə ki, Hüquqi Aktların Dövlət Rejestr Xidmətinin yadıgi məlumatda qeyd edilib ki, maddi yardımın məbləği aşağıdakı qaydada müəyyən edilsin:

- mağaza, anbar icarəyə götürülmüş zərər çəkmiş sahibkara - 10000 manat;

- piştaxta və digər sahə icarəyə götürülmüş zərər çəkmiş sahibkara - 2000 manat.

**Maddi yardım zərər çəkmiş sahibkara dəymış ziyan dan artıq ödənilmir.** "Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstəriləməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 29 mart 2019-cu il tarixli Sərəncamının icrası ilə əlaqədar Nazirliyə ayrılmış vəsait Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkıfə Agentliyinin hesabına köçürülrələr.

Zərər çəkmiş sahibkara çıxarış verildiyi gündən 5 iş günü müddətində maddi yardımın məbləği Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkıfə Agentliyi tərəfindən zərər çəkmiş şəxsə plastik kart vasitəsilə təqdim edilir.

Ticarət mərkəzinin qarşısında olduğumuz zaman bir neçə sahibkarla səhərbət etmək imkanımız oldu. Sahibkarlar bildirdilər ki, ayrılan vəsaitin alınması üzrə müvafiq işləre başlayıblar. Söylədilər ki, ticarət mərkəzinin qarşısında əvvəlki günlərdə olduğu kimi toplu halda yiğişmələrinin səbəbi də budur. Sahibkarlar

dövlətdə razılıqlarını bildirib, qərara görə ölkə başçısına təşəkkür etdilər. Söylədilər ki, onlar dövlətdən yox, "Diqlas"ın rəhberliyindən kompensasiya tələb ediblər. Sahibkarlar qeyd etdilər ki, icarə pulunu bu ticarət mərkəzinin binasının söküntüsü hələ başlanılmayıb. Lakin

rət mərkəzinin üz divarları və daxildə yanar konstruksiyaları tamamilə yanaraq, yarasız hala düşüb. Ətrafdan baxıqdə beton piləkənlər və arakəsmələr açıq şəkildə görünür. Yuxarıda da qeyd etdiyimiz kimi ticarət mərkəzinin binasının söküntüsü hələ başlanılmayıb.

dirdilər ki, göstərişə görə binaya daxil olmaq təhlükəlidir. Binanın yanar konstruksiyaları yarasız hala düşdüyü üçün uça, hansısa materialın qırılma təhlükəsi var. Eyni zamanda içəridə yanmayan malların oğurlanmaması üçün gün boyu polis nəzarəti təmin olunub.

# "Diqlas"ın binası sökülmə yerində nə inşa olunacaq...

Zərərçəkən sahibkarlar ticarət mərkəzinin qarşısını tərk ediblər; ərazi polis tərəfindən ciddi şəkildə qorunur...



Ticarət mərkəzinin ətrafinə fealiyyət göstərən tikililərin hamısı sökülbü. Onlara hər hansı bir maddi yardımın edilməsi nəzərdə tutulmayıb. Eyni zamanda "Diqlas"ın arxasında böyük bir sahədə piştaxta qurub, müxtəlif ucuz geyimlər satanlara da dövlət tərəfindən maddi yardımın edilməsi nəzərdə tutulmayıb. Demək olar ki, bu piştaxtalardan heç biri sağ qalmayıb. Yanğından sonra heç bir temizlik işi aparılmayıb və hazırda həmin ərazi xərablığı xatırladır. Ətrafda olan tikinti materialları mağazalarında "Lotos" Ticarət Mərkəzində isə həyat öz axarı ilə davam edir və yanğın zamanı dayandırılan iş prosesi tamamilə bərpə edilib.

Məlumat üçün qeyd edək ki, rəsmi açıqlamalara görə binanın yanından tam şəkildə mühafizə olunan sahəsi isə 275 kvadratmetr təşkil edib. Belə ki, yanından tam qorunan 175 kvadratmetrik sahə binanın sağ yan hissəsinə, 100 kvadrat metrik sahə isə binanın ön hissəsində yerləşən mağazalarla aiddir. Binanın ümumi sahəsi 17 559 kvadratmetrdir.

Yanğın nəticəsində zərər gören sahibkarlara İqtisadiyyat Nazirliyi tərəfindən müxtəlif yerlərdə, aylıq icarə haqqı ödəmədən obyektlərdə ticarət məşğul olma imkanı yaradılıb. İstəyən sahibkar bu imkandan yararlanıb. Lakin sahibkarların əksəriyyəti ilə söhbətimiz zamanı onlar bildirdilər ki, əlavə iş qurmaq üçün əllərində heç bir vəsait yoxdur. Ona görə də yaradılan imkandan yararlanıbilmirlər...

Onu da qeyd edək ki, "Diqlas"ın binası söküldükdən sonra yerində hansı məqsədə və nə üçün tikilinin ucaldılacağı barədə rəsmi açıqlama verilməyib. Sadəcə olaraq ticarət mərkəzinin rəhbərləri zərərçəkən sahibkarlarla söhbətləri zamanı bildiriblər ki, bina bərpə ediləcək və yenidən ticarət mərkəzi kimi fealiyyət göstərəcək.

Qeyd edək ki, zərər çəkmiş sahibkarlar maddi yardımın ödənilməsindən imtinanın "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu uyğun olaraq şikayət vərə bilər.

□ Əli RAIŞ,

"Yeni Müsavat"

Foto: Elçin ƏKBƏROV

**A**prelin 4-də Təhsil və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə Horadizdə aprel zəfərinin üçüncü ildönümüne həsr olunmuş tədbir keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-major Rasim Əliyev, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Ali Aleyev, deputatlar, media qurumlarının rəhbərləri, QHT, KİV nümayəndələri, hərbçilər, tələbə-könüllülər, şagird və müəllimlər iştirak ediblər.

## "Əsgər elində silahı, ziyanlı işə qələmi ilə bəyan etməli ki..."- Horadiz təəssüratları

Təhsil və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə aprel zəfərinin ildönümüne həsr olunmuş tədbirin iştirakçıları nələr dedi...



Tədbir iştirakçıları Horadiz şəhərində ucaldılmış "Aprel şəhidlərinə xatirə" abidəsini ziyaret edib, abidənin yaxınlığında ərazidə, milli ruhlu vətənpərvərlik mahnılarının sədaları altında aprel zəfərindən ötən hər gün üçün 1100 ağaç ekiblər. Tədbir iştirakçıları eyni zamanda öz xətə yollanıb, buradakı əsgərlərlə görüşüb, onların şəraitləri ilə əyani şəkilde tanış olublar. Sonda əsgərlərlə birlikdə nahar ediblər.

Səfer təəssüratlarını "Yeni Müsavat'a danişan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu" söylədi ki, səfər əsnasında xeyli müsbət hadisələrin şahidi olub: "Əslində fəaliyyətim böyük əksariyyətən o erazilərə bağlıdır. Yeni əsgərlərimiz olan, səngərlərimiz qazılan yerde tez-tez oluram. Onların həyat şəraitlərini, durumlarını günbegün yaxşılaşan əhval-ruhiyyələrini görürəm. Daha çox yadda qalan məsələ budur ki, əsgərlərimizdə böyük ruh yüksəkliyi var. Əsgərlərin hamisi qalibiyət etmələrənən tərəfənən təsdiq olur. Bir var ki, hansısa hadisə, yer barəsində oxuyasan, eşidəsan, bir də var özün gedib göresən. Özünün görəyinin qeyri-adı dərəcədə təsiri var. Deyək ki, sabah əsgər olacaq tələbə balalarımız orada hansı hissələri keçirdilər, biz onun şahidi oluduk. Orada duyğulanın, kövredən tələbələrimizi də gördük. Büttün bunların hamisi bizim torpaq, vətən istəyimizdəndir. Hesab edi-

Musavat.com



Horadiz.az

rəm ki, cəmiyyətin müxtəlif təbəqələri ilə bu cür səfərlər tez-tez təşkil olunmalıdır. Bizim gencər ermənilərin həyata keçirdikləri vandallizm öz gözələri ile görməlidirlər. Nümayəndə heyeti daşıdılmış, bərpa olunmuş evləri səfər zamanı bilavasitə gördülər. Bu səfər onlarda çox böyük təəssürat yaratdı. Əminliklə deyə biliyəm ki, ora gedənlərin dostlarında, tanışlarında da Cəcən Mərcanlıya getmək istəyi yaranacaq. Maraqlı məqamlardan biri də bu idi ki, Azərbaycan Dillər Universitetinin tələbələri Cəcən Mərcanlıda təcrübə keçirdilər. Onlar əslində Bəkida böyüyən uşaqlar idi. Ancaq Cəcən Mərcanlıda yaşayıb, təcrübə keçirdilər. Bunun özü də yadda qalan məqamıdır. Səfərlə bağlı çox şeyi demək olar. Ordumuzda və sıravı əsgərlərimizdə böyük ruh yüksəkliyi gördük. Biz əsgərlərlə bir yerda yemək yedik. Onların yataq şəraitü ilə tanış olduq və hər bir detalın yüksək seviyyədə olduğunu müşahidə etdik. Bu, çox müsbət haldır. İki ay öncə qarın dizdən yuxarı olduğu zamanda Naxçıvanda Şahbuz rayonunda yerləşən hərbi hissədə oldum. Orada da yüksək seviyyəli şəraitin şahidi oldum. Əsgərlərimiz bütün şəraitlə tam təmin olunmuşdular. Ordumuzun maddi-texniki bazasının bu cür əsaslı şəkildə formalasması, bizim qələbə anımızın yaxınlaşmasından xəbər verir".

**Tarixçi-professor Anar İsgəndərov** da "Yeni Müsavat" a-səfer təəssüratlarını bölüşüb: "Şəxşən mən bu səfer zamanı bir çox məqamların şahidi oldum. 1919-cu ildə Səməd bəy Meh-

vətənindir və məhz bu səbəbdən belə qəhrəmanlıqla döyüşüb, itətiyin çatdır... Dünən də biz öz cəbhədə əsgərlərə təməsda olduğum məqamdır. Səfərlə bağlı çox şeyi demək olar. Ordumuzda və sıravı əsgərlərimizdə böyük ruh yüksəkliyi gördük. Biz əsgərlərlə bir yerda yemək yedik. Ona görə jurnalist deyirəm ki, bu peşənin sahibləri qayıtdıdan sonra oradakı vəziyyəti ictimal edir, gördüklerini qələmə alırlar. Dövlət qurumlarına təşəkkür edirəm ki, bu cür səfer təşkil edilər. Biz orada bir insan selinin şahidi oldum. Hər kəs də ora öz istəyi ilə gelir. İnsanlar həmin ərazilini Qarabağda gedən yolda bir müqəddəs yere çeviriblər. Hər kəs oranı ziyarət edib, görmək istəyir. İnsanların içərisində bir qəlebə acliği var. Məhz bu acliqdan doymaq üçün ora üz tuturlar. Bundan sonra da belə addımlar atılsara, bizi dəvet edərlərsə məmənuniyyətə iştirak edərəm".

□ ƏLİ RAİS,  
"Yeni Müsavat"

mandarov Kasapet dağı alınan-da əsgər müraciət edərək bildirib ki, əsger, silahın yox, paltarın, yeməyin də yoxdur. Ancaq sən yenə də bu dağı aldın. Mehman-darov sual edib ki, görəsən bu dağı nə üçün aldın? Sonra deyir ki, biliyəm niyə aldın. Çünkü sən bu torpağı sevirsən, bura sən səsi gedib. Bu gün isə heç kime torpaq verməli deyilik. Əsgərin elində silah, ziyanının elində qələm bütün dünyaya bəyan etməliyik ki, düşmənin nə qədər havadır olsa da, vətənə olan məhəbət, bütün güclərdən üstündür. Səfer zamanı biz bunun bir daha şahidi olduq".

**Tanınmış vəkil prezidentin fərmanından danışdı - məhkəmə sistemində görülməsi vacib işlər**

**Əsabəli Mustafayev:** "Müştəri ilə hakimləri bağlayan halqalar qaldıraqa korrupsiya halları da qalacaq..."



Əsabəli Mustafayev

**P**rezident İlham Əliyevin "Məhkəmə-hüquq sisteminde islahatların dörnləşdirilməsi haqqında" imzaladığı fərman gündəmən mövzularından biridir. Fərmanla hakimlərin sayı 200 nəfər artırılacaq, sahibkarlıq fealiyyəti ilə əlaqədar ixtisaslaşmış məhkəmələr yaradılacaq, hakimlərin maaşı yüksəldiləcək, məhkəmə iclaslarının audioyazısi aparılacaq və s. Fərmanda məhkəmə seddlərinə, hakimlərinə tövsiyə edilir ki, məhkəmə hakimiyətinin nüfuzunun artırılması və məhkəmələrə etimadın möhkəmələnməsindən ötrü fealiyyətlərində ədalətliliklə olsunlar.

**Tanınmış vəkil Əsabəli Mustafayev** sənədlə bağlı ümidi danişdi: "Təqribən 2-3 həftə qabaq sizin qəzətə müsahibədə bildirmişdim ki, məhkəmə-hüquq islahatını görürem. Çox yaxşı haldır ki, orada qeyd etdiyərim bu fərmandan əksini tapıb. Əlbəttə, mən demirəm ki, fikirlərim əsasında bunlar olub. Sadəcə, o müsahibədə geniş yayılmış fikirlər ümumiləşmişdi. Fərmandan korrupsiya ilə mübarizənin gücləndirilməsi öz əksini tapıb. Hakimlərin müstəqilliyinin artırılması da qeyd olunub. Təkliflərən biri məhkəmələrin audioyazısi əsasında aparılmışdır. Sadaladığım məsələlər çox müsbətdir. İşleyəcək həll olacaq. Tutaq ki, audioyazının aparılması məhkəmələrin saxtalaşdırılmasının qarşısını alacaq. Çünkü o audioyazı iş materiallarına tikilecek. Hakimlərin sayının artırılması qərarının özü də çox yaxşı haldır. Çünkü hakimlərin iş yükü çox ağırdir. Bunlar da işlərin keyfiyyətsiz araşdırılmasına, tələm-tələsil qərar çıxarılmasına yol açır. Hakimlərin sosial təminatlarının gücləndirilməsi da müsbət haldır. Korrupsiyanı yığışdırmaq istəyirik, onların maaşlarını yükseltmə lazımdır. Pul-suz hüquqi yardımla bağlı vəsaitlərin Vəkillər Kollegiyasına köçürülməsi müsbət qərardır. Çünkü əvvəller bunlar hakimin qərarı ilə olurdular və nəticədə vəkillər onlardan asılı vəziyyətə düdürdür. Vəkil gedib onlardan arayışı xahiş edirdi, yazdırıldı. Bu hallar fərmanla aradan qaldırılacaq. Bu formatın ne qədər işleyəcəyi, məhkəmə-hüquq sisteminde ne qədər deyişikliklərin olacaqını idindi demək çətindir. Məsələ ondadır ki, fərmanın icrasını əsasən o qurumlar aparacaq ki, bu problemləri məhz onlar yaradıb. Məhkəmə sisteminde korrupsiyanın aradan qaldırılması bir günün məsəlesi deyil. Çünkü illərlə korrupsiya məhkəmə sisteminde özüne yer tapıb. Aydın məsələdir ki, birdən-bire bunu aradan qaldırmak mümkün olmayacaq. Əger korrupsiya yığışdırırsa, digər məsələlərdən danışmaq yersiz olacaq. Korrupsiyanın da aradan qaldırılması üçün məhkəmə fealiyyətinin şəffaflığını təmin etmək lazımdır. Donorlar QHT-ləri yönəltməlidirlər ki, məhkəmələrin monitorinqini aparıb hesabatlar hazırlanılsın. Müxaliflərin marağında olmalıdır ki, məhkəmələrde iştirak etsinlər, bunu ictimaiyyətə çatdırılsınlar. İctimai nəzarət formalarını inkişaf etdirmək lazımdır. Belə olan halda korrupsiya halları da azalar. Fərmandan bir bənd var və şəxsən menim fealiyyətimlə bağlıdır. Orada qeyd olunur ki, Vəkillər Kollegiyası vəkillərin istintaq orqanları, məhkəmələrlərə əlaqələrinin aradan qaldırılması üçün tədbirlər işləyib hazırlanıb. Bu, o deməkdir ki, əger məhkəmələrdə korrupsiya faktları yayılıbsa, bunun daşıyıcılarından biri de vəkillərdir. Çox təəssüflər olsun ki, praktikada da belədir. Bu cür hallara qarşı mübarizə gücləndirilməlidir. Müştəri ilə hakimləri bağlayan halqalar olmasa, korrupsiya hallarını aradan qaldırmak mümkün ola bilər. Fərmanla Vəkillər Kollegiyasının üzərinə böyük vəzifələr qoyulub. Əger tədbirlər görürlərse, müəyyən dərəcədə məhkəmə sisteminə korrupsiyanı aradan qaldırmak olar. Vəkillərin məhkəmə-hüquq sisteminə rolunu artırmaq üçün müyyən işlərin görülməsinə ehtiyac var. Məsələn, Vəkillər Kollegiyasına pulsuz hüquqi yardımın köçürülməsi o demək deyil ki, keyfiyyət artımı olacaq. İnzibati işlərdə vəkil kimi çox iştirak etməsən. Onların coxlarında təyinatla olan vəkillər olur. Amma o işlərin heç birindən vəkillər apela-siya şikayəti vermirlər. Yəni formal olaraq iştirak edirlər. Vəsaitləri alırlar, amma vəzifələrini yerinə yetirmirlər. Təyinatla təyin olunan vəkillərin işlərinin monitorinqini aparmaq lazımdır ki, insanlar bu yardımın göstərilməsindən razı olsunlar. Vəkillərin rolunun artması məhkəmə-hüquq sisteminin inkişafına da böyük təsir göstərəcək".

□ Cavansir ABASLI,  
"Yeni Müsavat"

## Avropa İttifaqı ilə saziş imzalanması ərefəsində təxribat təhlükəsi

**Politoloq:** "Azərbaycanı Avropa İttifaqı ilə tərəfdaşlıq yolundan döndərmək mümkün olmayacaq"



**A**vropa İttifaqı (Aİ)-Azərbaycan Əməkdaşlıq Şurasının 4 aprelədə Brüsselde keçirilən iclasından sonra Azərbaycan xarici işlər naziri Elmar Memmedyarov və Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyaseti üzrə ali komissarı Federika Mogerini Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq sazişənənin 95 faizi razılaşdırılıb, 5 faizi isə qismən razılaşdırılıb. Golən ay sənədin tamamilə razılaşdırılması gözlənilir, Aİ və Azərbaycan yeni saziş üzrə danışçıları başa çatdırır, danışçılar yekun mərhələdədir və tezliklə başa çatacaq.

Qeyd edək ki, Avropa İttifaqı ilə tərəfdaşlıq sazişinin demək olar ki, bütün sahələri əhatə edəcəyi bildirilir. Tərəfdaşlıq sazişinin Azərbaycanın Avropa İttifaqına integrasiyası istiqamətində mühüm sənəd olacaq şübhəsizdir. Azərbaycanın Avropa İttifaqına integrasiyasını isə bir sira dövlətlərin, əsasən de Rusyanın istəmədiyi bəlliidir.

Bəs Azərbaycanın Aİ ilə tərəfdaşlıq sazişini imzalamasının qarşısını almaq istiqamətində hansısa təxribat xarakterli addımlar, təzyiqlər ola bilərmi?

**Politoloq Qabil Hüseynli** "Yeni Müsavat" a bildirdi ki, Azərbaycanın Avropa İttifaqı ilə saziş imzalanmasını istəməyen dövlətlər indiye qədər bir sira təxribatlar edib. Bundan sonra da müxtəlif təxribat xarakterli addımlarla Azərbaycana mane olmağa çalışacaqları istisna deyil. Azərbaycanın Qəb yönünlü siyasetə, Avropana integrasiya siyasetinə müxtəlif əngellər indiye qədər töredilməyə cəhdler edilib. Bundan sonra da belə cəhdler ola bilər. Demək olar ki, bu əngellərin, maneelerin bir çoxu məqsədina çatmayıb: "Bu məsələdə Azərbaycanla yanaşı Avropa İttifaqına daxil olan ölkələrin də rolu az deyil. Ölkəmiz Avropa İttifaqı ilə uzun müddətdir iş aparı, tərəfdaşlıq sazişini imzalamaq üçün onun laiyəsi üzərində uzun müddətdir işlər gedir. Layihə imzaya hazır vəziyyətə getirilmək üzərdir. Sözsüz ki, müyyən məqamlar nəzərə alaraq Azərbaycan tərəfi onu ötən ilin sonlarında da imzala ya bilərdi. Amma keçən il məsələ tam həllini tapmadı. İndi tərəfdaşlıq sazişi üzərində çox intensiv iş gedir. Bunu Rusiya da bilir, digər qonşularımız da bilir. Əlbəttə Rusiya bundan razi deyil. Rusyanın narazılığı Dağlıq Qarabağ prosesində özünü göstərir. Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmadan mümkün qədər vaz keçməsinə nail olmaq istəyirlər. Ancaq zənimimcə, Azərbaycan artıq bütün mərhələləri keçib və hər hansı təzyiqlərlə bağlı güclü immunitet sistemini malikdir. Bu saziş üzərində işlərin 95 faizinin həyata keçməsi onu göstərir ki, Azərbaycanı Avropa İttifaqı ilə tərəfdaşlıq yolundan döndərmək mümkün olmayacaq. Yeni Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlıq sazişini çox tezlikle imzalaya caq. Azərbaycan kimlərinse düşündüyü kimi zəif dövlət deyil ki, onun daxilində kimlərə təxribat töretilər və Azərbaycanı planlaşdırıldığı addımlardan çəkinməyə vadar etsinlər".

**Politoloq hesab edir ki, daxilə "beşinci kolon"un, Rusiyapərəst qüvvələrin mövqeyi son zamanlar müyyən qədər zəifləyib. Üstəlik də onlar ciddi nəzarət altındadırlar. Bu baxımdan onların hər hansı bir təşəbbüsü yerində fiksə ediləcək və boğulacaq. Amma Qarabağ məsələsində vəziyyət bir qədər fərqlidir:** "Şimal qonşumuz ermənilərə cəbhədə hərəkətə gəlmək göstərişi vere bilər. Məqsəd aranı qatıb Azərbaycanın diqqətini Qarabağ cəbhəsindəki təxribatların qarşısını almağa yönəltmək və Avropa İttifaqı ilə sazişin imzalanmasını mümkün qədər yubatmaq ola bilər. Azərbaycan dövləti, hüquq-mühafizə orqanları, Azərbaycanın digər müvafiq qurumları, ordumuz çox ayıq-sayıqdır. Əminəm ki, əger hansısa təxribat planları olacaqsa, zamanında qarşısı alınacaq və Avropa İttifaqı ilə tərəfdaşlıq sazişini imzalanacaq. Azərbaycan xalqı onun bahesini görecək. Bu müqavilənin qarşısını almaq üçün cəhdler olmamalıdır, cəhdler olacaqsa belə hamisi boşça çıxacaq. Avropa İttifaqı ilə saziş məsələsində Azərbaycan öz siyasi iradəsini ortaya qoyub. Kimlərinə bu işi pozmaq istiqamətində təhdid və təzyiqləri boşça çıxacaq".

□ **Elibar SEYİDAĞA,**  
"Yeni Müsavat"

**V**yana görüşündən sonra Ermənistən rəhbərliyi yenidən danışçıların pozulmasına cəhdər göstərməkdədir. Düzdür, xarici işlər nazirlərinin Rusiyada bir araya gelmesi ilə bağlı anlaşma elədə olunub, amma rəsmi İrəvan paralel olaraq təxribatlarını davam etdirir. Qarabağ məsəlesi ilə bağlı Ermənistənla yox, birbaşa Rusiya ilə danışçı aparmağımızı təklif edən BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin "Yeni Müsavat" a müsahibəsini təqdim edirik:

Ermənistəndə Rusiya tərefdarları Paşinyanın Qərbyönümlü komandasını yaxın vaxtlarda hakimiyətdən qovacaq. Biz torpaqlarımızı azad etmək bələdə onlara kömək edə bilərik. Necə ki, 2016-ci ilin aprel döyüslərində biz torpaqlarımızın

konfliksiz də regionda özünü rahat hiss eləsin, regionda məraqlarının qorunub-saxlanmasına əmin olsun, təminatlar alısin və münaqişənin hellinə imkan versin. Bu olmayıcağı təqdirdə, sözün doğrusu, mən münaqişənin indiki formada dani-

## "Torpaqlarımız və sərefimiz uğrunda"

## "Böyük Vətən müharibəsinə başlamalıyıq"

**Qüdrət Həsənquliyev:** "Qarabağ məsələsinin həlli ilə bağlı iki variant seçilməlidir"

- *Qüdrət bəy, Azərbaycan və Ermənistən liderləri arasında Vyanada ilk rəsmi danışqlar baş tutdu. Amma bu danışqlardan sonra Ermənistən rəhbərliyi təxribatla ra əl atdı. İrəvanın bu davranışlarını necə qiymətləndirirsiniz?*

- Mən həmişə demişəm ki, Ermənistənin güc strukturları və xüsusi xidmət orqanları Rusiyaya ciddi şəkildə bağlıdır. Kötəryan da, Sərksiyən da herbi səhra komandirləri kimi Rusyanın herbi sənaye kompleksinin müyyən dairələri tərefindən idarə olunur. Ona görə de Ermənistənə na herbələr, nə də artıq "böyük Ermənistən" xəstəliyinə yoluxdurulan erməni xalqı heç bir liderə imkan verməz ki, indiki şəraitdə Dağlıq Qarabağ məsəlesi ilə bağlı beynəlxalq hüquqa əsaslanan bir mövqə sergiləsin və Ermənistən işğal olunmuş ərazilərdən qoşunları çıxartsın. Hazırda biz nə müşahidə edirik? İşğal olunmuş Dağlıq Qarabağ ətrafindəki rayonlar da ermənilər tərefindən məskunlaşdırılır, oraya investisiya qoyulur. Ağdam, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və digər rayonlarda məskunlaşma prosesi sürətlə davam etdirilir. Erməni diasporu da bu işdə yaxından iştirak edir. Ermənistənə verilən təminat və onları həysizləşdirən imkan verir ki, bu şəkildə məskunlaşma siyasetini həyata keçirsinlər. Dəfələrlə söyləmişəm ki, Dağlıq Qarabağ mənaqışının danışqları ilə ədalətli həlli yoxdur. Yeni biz ən azı Dağlıq Qarabağ ətrafindəki işğal olunmuş rayonlardan bir neçəsini azad etməliyik ki, Ermənistən xalqı bu problemin sülh yolu ilə həllinə razılıq versin. Desin ki, yaxşı, erməniləri Dağlıq Qarabağdan qovub çıxartmayıın, onlara orda status verin və biz də sülh bağlayaq. Hazırda bunun başqa alternativi yoxdur. Nezəri baxımdan əlbəttə, alternativ var ki, beynəlxalq birləş, Minsk Qrupunun həmsədrleri ciddi şəkildə Ermənistənə təzqiyət ətsinlər və Ermənistən geri çəkilsin. Amma bu, heç vaxt olmayıacaq. Həm Minsk Qrupunun həmsədrlerinin öz arasındakı ziddiyətlər, maraqların toqquşması, həm Ermənistəninin bir xristian ölkəsi kimi Türkiyə və Azərbaycan arasına girməsi faktı var. Son 100 ilde de Ermənistən öz ərazilərini Azərbaycan torpaqlarının hesabına

az qala üç dəfədən çox artırıb. Əger Dağlıq Qarabağ və ətraf ərazilərini de öz nəzarəti altında saxlaya biləsə, artıq öz ərazilərini Azərbaycanın hesabına da ha 2 dəfə artırıb olacaq. Dünyada baş verən proseslər de erməniləri ümidişdir. Zaman Azərbaycanın eleyhina işleyir. Əger 25 il ərzində aparılan danışqlar siyaseti özünü doğrultursa, o zaman bu siyaset dəyişməlidir.

- *Yəni danışqlar vaxt itkiyi deməkdir?*

- Bəli, danışqlar mənasız bir işdir. Ona görə də gedib işgalçılara üz-üzə oturub vaxt itirməyə dəyməz.

- *Paşinyan ilk dəfə iddi rəsmi danışqlarda iştirak edirdi. Bu manada bir gözlənti var idi ki, onun əlləri qana batmayı, fərqli simadır...*

- Yox. Mən hələ danışqlardan once metbuata müsahibədə demişdim ki, biz erməni xalqını işğal olunmuş ərazilərdən qoşunları çıxartsın. Hazırda biz nə müşahidə edirik? İşğal olunmuş Dağlıq Qarabağ ətrafindəki rayonlar da ermənilər tərefindən məskunlaşdırılır, oraya investisiya qoyulur. Ağdam, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və digər rayonlarda məskunlaşdırma prosesi sürətlə davam etdirilir. Erməni diasporu da bu işdə yaxından iştirak edir. Ermənistənə verilən təminat və onları həysizləşdirən imkan verir ki, bu şəkildə məskunlaşma siyasetini həyata keçirsinlər. Dəfələrlə söyləmişəm ki, Dağlıq Qarabağ mənaqışının danışqları ilə ədalətli həlli yoxdur. Yeni biz ən azı Dağlıq Qarabağ ətrafindəki işğal olunmuş rayonlardan bir neçəsini azad etməliyik ki, Ermənistən xalqı bu problemin sülh yolu ilə həllinə razılıq versin. Desin ki, yaxşı, erməniləri Dağlıq Qarabağdan qovub çıxartmayıın, onlara orda status verin və biz də sülh bağlayaq. Hazırda bunun başqa alternativi yoxdur. Nezəri baxımdan əlbəttə, alternativ var ki, beynəlxalq birləş, Minsk Qrupunun həmsədrleri ciddi şəkildə Ermənistənə təzqiyət ətsinlər və Ermənistən geri çəkilsin. Amma bu, heç vaxt olmayıacaq. Həm Minsk Qrupunun həmsədrlerinin öz arasındakı ziddiyətlər, maraqların toqquşması, həm Ermənistəninin bir xristian ölkəsi kimi Türkiyə və Azərbaycan arasına girməsi faktı var. Son 100 ilde de Ermənistən öz ərazilərini Azərbaycan torpaqlarının hesabına

bir hissəsini azad etdi, Rusiya da nüfuzunu itirmiş və Qərbe meyllənmiş Sərkisyan'dan canını qurtardı, asanlıqla iflasa uğratmaq üçün Qərbyönümlü, naşı Paşinyanın hakimiyətə yolu açıldı. Vaxtile Mütəllibovu apanıb AXC-yə yol açdıqları kimi. İndi də çalışmalıq Rusiya ilə anlaşaq ki, herbi əməliyyatlara müdaxile etməsin, Azərbaycan Dağlıq Qarabağ ətrafindəki rayonların ya hamisini, ya bir qismini azad etsin. Bundan sonra ermənilər sülhə gələcək.

Azərbaycan İslahatlar apara-apara beynəlxalq güclərə də intensiv İsləməlidir. Heç vaxt Azərbaycana deməyəcəkler ki, get, mühərabə elə, torpaqlarını azad et! Amma Azərbaycan çalışmalıdır ki, mühərabəyə başlayanda beynəlxalq təşkilatların və böyük güclərin ölkəmizə qarşı verəcəklər bəyanatlar, atacaqlar addımlar sərt olmasın. Yeni mühərabəni pişləsələr də, Azərbaycanın torpaqlarını azad etmək hüququnu tanışınlar. Biz xarici tərefdarları, həmsədrleri, böyük gücləri, region dövlətlərini inandırmalıq ki, onlar bize mane olmasın.

- *Rusiya Paşinyanın devrimi müqabilində bizimla anlaşacaqmı?*

- Bir Paşinyanın devrimine kömək etmək yanaşı, Rusyanın bu münaqişədə əksər ictimai-siyasi qüvvələri bu proses cəlb etməklə, geniş xalq kütünlərinin ictimai dəstəyini qazanmaq yolu ilə davam etdirilməlidir. Paralel olaraq Qarabağın işğaldan azad olunması üçün danışqlar Ermənistənla yox, Rusiya ilə aparılmalıdır. Yeni biz Rusiyaya elə bir imkanlar tanımlıq ki, Rusiya

şıqlar yolu ilə həllini görmürəm. Zaman da gösterir ki, danışqların bu şəkildə davam etdirilməsinin perspektivi yoxdur və heç zaman da olmayacağı. Münaqişənin həlli üçün hazırda dəyişdirməlidir: bir tərəfdən İslahatların davam etdirilməsi, digər tərəfdən isə beynəlxalq birliklə işlərin ciddi şəkildə gücləndirilməsi.

Diger variant isə Rusiya heç bir halda torpaqlarımızın işğaldən azad olmasına imkan verməsə, bu barədə xalqımızla açıq danışılmalı, Ermənistənə torpaqlarımızdan çıxmaları üçün bir il vaxt verilməlidir. Bu müddət ərzində Neft Fonduun vəsaitləri hesabına daha 4-5 milyard dollariq müsər silahlar alınmalı və ordumuz müqavilə ilə istefadə olunan, döyüş təcrübəsinə malik Cənubi Azərbaycan, Türkiye, Pakistan generalları və zabitləri hesabına gücləndirilməli, torpaqlarımızın və şəhərimizdə istifadə etmək istəyənlər, Çinlilərin gözəl bir sözü var deyirlər ki, mühərabəyə başlamazdan önce onun sənəd nəyin bahasına başa gələcəyini hesabla. Biz erməniləri bu barədə düşünməyə vadar etməliyik. Büyyük risklərsiz və qurbanlısız böyük uğurlar danışmaq və qələbələrdən dəyişməyəməz.

□ **Elşad PAŞASOVY,**  
"Yeni Müsavat"





## Gənc şairlər Musa Yaquba görə AYB-ni "topa tutdular" - qalmaqla Yazıçı Anarın şairin müalicəsi haqda açıqlamasını tənqid edənlərə sərt

**reaksiya:** "Şəhriyar del Gerani adlı milləti məlum olmayan birinin...";

**Qəşəm Nəcəfzadə:** "Anar müəllim onun fəxri ad alması və müalicə xərcləri üçün yuxarı dairələrə müraciət edib"

**G**ənc ədiblər şair Musa Yaqubun müalicəsi ilə bağlı AYB-sədri Anarın açıqlamasından hiddətlənlərlə. Yazıçı Anar deyib ki, Musa Yaqub ona müraciət etməyi. Qeyd edək ki, Musa Yaqub uzun müddətdir ağır xəstədir, bu günlərdə mediaya açıqlamasında ona laqeyd münasibətdən gileyənləndi.

**Şair Şəhriyar del Gerani yazıb ki, yazıçı Anarın açıqlamasına oxuyanda adamın eti töküür:** "Daha bir açıqlamada isə belə deyir, "Biz onun yubileyini də keçirmişik, başqa nə istəyir, bilmirəm?!"

Əziz qələm dostumuz Anar bəy, yubiley-mubiley kimi tədbirlər sənin kimi adamlar üçün ciddi ola bilər, Musanın məqəmından isə o tövr tepler birmərrə görünmür. Həm Musa müəllim yaşlı adamdı, üstəlik, ağır xəstə. O, bu suala cavab verə bil-məyəcək. Ki, o, gerçəkden ne istəyir?

İcazənlə, ustadin yerinə mən deyim: "Canıma yardım istəyirəm, əzizim qələm qardaşım, şəfa istəyirəm, diqqət istəyirəm. Bu, mənim mənəvi-ruhani haqqımdı...

Prezidentlə görüşdə zaten könüllerde heykəl olan adamlara heykəl, sağlamlara sanatoriya isteyince, xəste müasirlərinə tibbi yardım, müalicə olunmaları üçün kömək istəyə idin".

**Şair Qismət isə sual edib ki, Musa Yaqub neyləməlidir, qəbul otığında növbə gözləməli, sonra növbəsi çatanda içəri keçməlidir:** "Deməlidir ki, cənab sədr, bağışlayın, geldim deyim ki, halim pisdir? Ayib deyilmə? Deməyib, indi demiş oldu, irəli durun, təşəbbüs göstərin. Çünkü bəlkə də Tanrı bizi elə Şəirə, Şəirə, Söze görə bağışladı..."

**Aqşın Evrən de AYB-ni qınayıb:** "Mirzə Cəlilə heykəl qoymaq, "Nəsimi illi" ilə bağlı tədbirlər keçirməkdən qat-qat faydalı iş görə bilər - böyük şairlərimiz Musa Yaqub ve Vəqif Bayatiyya yaşamaq üçün kömək edərək. AYB də, nazirlik də emin olusun: Mirzə Cəlil, Nəsimi yaşasayıd, onlar da bunu istəyərlər, o menasız-məzmunsuz, vitaminsız tədbirləri yox.

AYB-sədri Anar bu quruma ayrılmış 800 min manatdan çox cüzi bir məbləğ ayıraq, şairlərin müalicəsinə həyata keçirə bilər".

M.Yaqubun səhhəti ilə bağlı gənc şairlərin qaldırıldığı məsələyə AYB-dən reaksiya gelib. Təşkilatın mətbuat xidməti bəyanat yayıb:

"Musa Yaqub iddia edir ki, guya xəstəliyi ilə bağlı Anardan kömək istəyib, o etməyib. Musa Yaqubun AYB-sədrinə nə yazılı, ne şifahı müracəti olub.

Təbii ki, Yazıçılar Birliyindən "icra başçısı desin, sonra kömək edək" kimi absurd sözlər deyilməyib və deyilə də bilmezdi. İllərdər ki, Yazıçılar Birliyinə bəzilərinin münasibəti yalnız yalanlara, uydurmalarla və böhtənlərə əsaslanır.

Musa Yaqubun Yazıçılar Birliyinə münasibətindən asılı olmayaraq, birlik istedadlı şaire həmişə diqqət və qayğıyla yanaşıb. Onun Bakıda və yaşıdığı rayonda keçirilən geniş yubiley tədbirlərində şəxslən iştirak edən Anar, Musanın dediyi kimi, kimdən və nedənə qorxsayıd şairi ən çətin məqamlarda müdafiə etməz və yüksək adlara təqdim etməzdə.

Şəhriyar del Gerani adlı Azərbaycanda yaşamayan və milləti məlum olmayan birisinin "Anar ne şairi bilir, nə şerisi" adlı moltanı dilində bəyannaməsiyle Birlik sədrini tanış edəndə Anar müəllim "Kimsidir bu adam, mən yəni hər yetənin cəfəng fi-kirlərinə cavab verməliyəm?" - dedi.

Anar müəllime xatırladıq ki, bu, onun İran həbsxanasından qurtardığı adamdır. "Əlbəttə", - dedi, - "Vicdani defisit olan yaxşılığıñ evəzini elə mehz bəzə çıxmaldır".

**AYB İdarə Heyətinin üzvü, "Azərbaycan" jurnalının po-eziya şöbəsinin müdürü Qəşəm Nəcəfzadə** "Yeni Müsavat" a bildirdi ki, M.Yaqubun 80 illik yubileyi keçirilib:

"Mən de orada iştirak eləmişəm. Tədbiri Əjdər Ol aparırdı, Anar müəllim də ordayırdı. Anar müəllim onun fəxri ad alması və müalicə xərcləri üçün yuxarı dairelərə müraciət edib, Musa Yaquba qarşı heç vaxt laqeyd olmayıb.

Mən də onun yanına getmişəm. Yazırlar ki, Musa Yaqub Anarın qorxduğunu söyləyib. Musa müəllim elə söz deməz, jurnalıstlər onu bəzə yazıblar. Allah Musa müəllimə şəfa versin, biz onu çox istəyirik".

□ **Emil SALAMOĞLU,**  
"Yeni Müsavat"

**D**eputat, Yeni Azərbaycan Partiyası-Gənəcə şəhər təşkilatının sədri Naqif Həmzəyevin fevral ayında "Qafqazinfo"ya verdiyi müsahibəsi hələ də sosial şəbəkələrdə müzakirə mövzusu olaraq qalmaqdadır. Bunun da səbəbi bədər ki, deputat səmimi səhbət zamanı keçmişə ekskurs edib, bəzi xatirələrini bölüşüb və özünü "hadəfə çıxarıb".

Sözügedən müsahibəsində deputat doğuldugu Qəribi Azərbaycanla bağlı bir sıra xatırlamalar edib. Sosial şəbəkələrdə isə ən çox onun söylediyi bu fikirlər müzakirəye çıxarılib: "Mən 2 yaşında baş verən hadisələri xatırlayıram. Nənəmin təndirdə bişirdiyi çörəklər yadından çıxmaz. İndi usaqlar çips yeyir, biz o zaman təndirdə qalan qazmağı yeyirdik. Balaca vaxtı çəpişərin qulağını dişləməyi də çox sevirdim. Hər yay heyvanları dağa aparırdıq. Men dağda qalmağı çox sevirdim. Bir dəfə dedilər ki, səni aparacaq dağa, amma qaytarıb evə getirdilər. Men də 3-4 gün hamarından kündüm".

Tənqidçilər hesab edirlər ki, deputat bu kimi fikirləri dile gətirməlidir. Odur ki, Naqif bəyin özü ilə danışmağı, onun münasibətini öyrənməyi qərara alıq. Telefon zəngimizə Gəncədən cavab verdi. Əvvəlcə müsahibəyə razılaşmasa da, israrlı xahişimizi nezəre alıb danışdı.

- **Naqif bəy, sizin mətbuatason geniş müsahibəniz hələ də müzakirə olunur. Sizin barənizdə səslənən, yazılı tənqid fikirlərə münasibətiniz necədir?**

- Cox təessüflər olsun ki, bizi istəməyən qüvvələr her bir müsbət faktı belə, mənfi tərəfa yönəldirə bilirlər, səmimiyyəti belə, səmimi qəbul eləmirler. Nə demək olar ki? Təessüflənirəm. Çünkü həm deyirk inkişaf edək, Avropadakı deputatlar kimi olaq, cəmiyyətə açıq olaq, səmimi olaq, həm də... Uşaqlıqda hər bir şey olur. Səmimi mühitdə de ancaq səmimi danışmaq lazımdır. Verilən reaksiyalara bir şey deyə bilmirəm. Bu, mənde ancaq təessüf hissi doğurur. Yəqin nə vaxtsa düzələr. Nə vaxtsa mənfini müsbətə çevirməyə maraqlı olarlar. Men həmişə səmimi danışram. Başqa necə ola bilər ki? Səmimi sual veriləndə səmimi cavab vermək lazımdır. Daim səmimiyyətin tərəfdarı olmuşam. Lakin təessüflər olsun ki, mənfiyə köklənmiş bəzi şəxslər istənilən məsələni mənfiyə yönəldirməye çalışırlar. Siz özünüz də şahidiniz, adıçə ictimai naqliyyatdan istifadə etməyimi belə, mənfiyə yönəldirmək istədilər. Hərçənd ki, hamı ağızdulosu ictimai naqliyyatdan istifadə etmək zərurətindən danışır. Lakin konkret fakt geləndə onu mənfiyə yönəldirirler. Ona görə də demək bizim cəmiyyətimiz bu na hələ də etibarlıdır. Səmimiyyətin tərəfdarı olmuşam. Lakin təessüflər olsun ki, mənfiyə köklənmiş bəzi şəxslər istənilən məsələni mənfiyə yönəldirməye çalışırlar. Siz özünüz də şahidiniz, adıçə ictimai naqliyyatdan istifadə etmək zərurətindən danışır. Lakin konkret fakt geləndə onu mənfiyə yönəldirirler. Ona görə də demək bizim cəmiyyətimiz bu na hələ də etibarlıdır. Səmimiyyətin tərəfdarı olmuşam. Lakin təessüflər olsun ki, mənfiyə köklənmiş bəzi şəxslər istənilən məsələni mənfiyə yönəldirməye çalışırlar. Siz özünüz də şahidiniz, adıçə ictimai naqliyyatdan istifadə etmək zərurətindən danışır. Lakin konkret fakt geləndə onu mənfiyə yönəldirirler. Ona görə də demək bizim cəmiyyətimiz bu na hələ də etibarlıdır. Səmimiyyətin tərəfdarı olmuşam. Lakin təessüflər olsun ki, mənfiyə köklənmiş bəzi şəxslər istənilən məsələni mənfiyə yönəldirməye çalışırlar. Siz özünüz də şahidiniz, adıçə ictimai naqliyyatdan istifadə etmək zərurətindən danışır. Lakin konkret fakt geləndə onu mənfiyə yönəldirirler. Ona görə də demək bizim cəmiyyətimiz bu na hələ də etibarlıdır. Səmimiyyətin tərəfdarı olmuşam. Lakin təessüflər olsun ki, mənfiyə köklənmiş bəzi şəxslər istənilən məsələni mənfiyə yönəldirməye çalışırlar. Siz özünüz də şahidiniz, adıçə ictimai naqliyyatdan istifadə etmək zərurətindən danışır. Lakin konkret fakt geləndə onu mənfiyə yönəldirirler. Ona görə də demək bizim cəmiyyətimiz bu na hələ də etibarlıdır. Səmimiyyətin tərəfdarı olmuşam. Lakin təessüflər olsun ki, mənfiyə köklənmiş bəzi şəxslər istənilən məsələni mənfiyə yönəldirməye çalışırlar. Siz özünüz də şahidiniz, adıçə ictimai naqliyyatdan istifadə etmək zərurətindən danışır. Lakin konkret fakt geləndə onu mənfiyə yönəldirirler. Ona görə də demək bizim cəmiyyətimiz bu na hələ də etibarlıdır. Səmimiyyətin tərəfdarı olmuşam. Lakin təessüflər olsun ki, mənfiyə köklənmiş bəzi şəxslər istənilən məsələni mənfiyə yönəldirməye çalışırlar. Siz özünüz də şahidiniz, adıçə ictimai naqliyyatdan istifadə etmək zərurətindən danışır. Lakin konkret fakt geləndə onu mənfiyə yönəldirirler. Ona görə də demək bizim cəmiyyətimiz bu na hələ də etibarlıdır. Səmimiyyətin tərəfdarı olmuşam. Lakin təessüflər olsun ki, mənfiyə köklənmiş bəzi şəxslər istənilən məsələni mənfiyə yönəldirməye çalışırlar. Siz özünüz də şahidiniz, adıçə ictimai naqliyyatdan istifadə etmək zərurətindən danışır. Lakin konkret fakt geləndə onu mənfiyə yönəldirirler. Ona görə də demək bizim cəmiyyətimiz bu na hələ də etibarlıdır. Səmimiyyətin tərəfdarı olmuşam. Lakin təessüflər olsun ki, mənfiyə köklənmiş bəzi şəxslər istənilən məsələni mənfiyə yönəldirməye çalışırlar. Siz özünüz də şahidiniz, adıçə ictimai naqliyyatdan istifadə etmək zərurətindən danışır. Lakin konkret fakt geləndə onu mənfiyə yönəldirirler. Ona görə də demək bizim cəmiyyətimiz bu na hələ də etibarlıdır. Səmimiyyətin tərəfdarı olmuşam. Lakin təessüflər olsun ki, mənfiyə köklənmiş bəzi şəxslər istənilən məsələni mənfiyə yönəldirməye çalışırlar. Siz özünüz də şahidiniz, adıçə ictimai naqliyyatdan istifadə etmək zərurətindən danışır. Lakin konkret fakt geləndə onu mənfiyə yönəldirirler. Ona görə də demək bizim cəmiyyətimiz bu na hələ də etibarlıdır. Səmimiyyətin tərəfdarı olmuşam. Lakin təessüflər olsun ki, mənfiyə köklənmiş bəzi şəxslər istənilən məsələni mənfiyə yönəldirməye çalışırlar. Siz özünüz də şahidiniz, adıçə ictimai naqliyyatdan istifadə etmək zərurətindən danışır. Lakin konkret fakt geləndə onu mənfiyə yönəldirirler. Ona görə də demək bizim cəmiyyətimiz bu na hələ də etibarlıdır. Səmimiyyətin tərəfdarı olmuşam. Lakin təessüflər olsun ki, mənfiyə köklənmiş bəzi şəxslər istənilən məsələni mənfiyə yönəldirməye çalışırlar. Siz özünüz də şahidiniz, adıçə ictimai naqliyyatdan istifadə etmək zərurətindən danışır. Lakin konkret fakt geləndə onu mənfiyə yönəldirirler. Ona görə də demək bizim cəmiyyətimiz bu na hələ də etibarlıdır. Səmimiyyətin tərəfdarı olmuşam. Lakin təessüflər olsun ki, mənfiyə köklənmiş bəzi şəxslər istənilən məsələni mənfiyə yönəldirməye çalışırlar. Siz özünüz də şahidiniz, adıçə ictimai naqliyyatdan istifadə etmək zərurətindən danışır. Lakin konkret fakt geləndə onu mənfiyə yönəldirirler. Ona görə də demək bizim cəmiyyətimiz bu na hələ də etibarlıdır. Səmimiyyətin tərəfdarı olmuşam. Lakin təessüflər olsun ki, mənfiyə köklənmiş bəzi şəxslər istənilən məsələni mənfiyə yönəldirməye çalışırlar. Siz özünüz də şahidiniz, adıçə ictimai naqliyyatdan istifadə etmək zərurətindən danışır. Lakin konkret fakt geləndə onu mənfiyə yönəldirirler. Ona görə də demək bizim cəmiyyətimiz bu na hələ də etibarlıdır. Səmimiyyətin tərəfdarı olmuşam. Lakin təessüflər olsun ki, mənfiyə köklənmiş bəzi şəxslər istənilən məsələni mənfiyə yönəldirməye çalışırlar. Siz özünüz də şahidiniz, adıçə ictimai naqliyyatdan istifadə etmək zərurətindən danışır. Lakin konkret fakt geləndə onu mənfiyə yönəldirirler. Ona görə də demək bizim cəmiyyətimiz bu na hələ də etibarlıdır. Səmimiyyətin tərəfdarı olmuşam. Lakin təessüflər olsun ki, mənfiyə köklənmiş bəzi şəxslər istənilən məsələni mənfiyə yönəldirməye çalışırlar. Siz özünüz də şahidiniz, adıçə ictimai naqliyyatdan istifadə etmək zərurətindən danışır. Lakin konkret fakt geləndə onu mənfiyə yönəldirirler. Ona görə də demək bizim cəmiyyətimiz bu na hələ də etibarlıdır. Səmimiyyətin tərəfdarı olmuşam. Lakin təessüflər olsun ki, mənfiyə köklənmiş bəzi şəxslər istənilən məsələni mənfiyə yönəldirməye çalışırlar. Siz özünüz də şahidiniz, adıçə ictimai naqliyyatdan istifadə etmək zərurətindən danışır. Lakin konkret fakt geləndə onu mənfiyə yönəldirirler. Ona görə də demək bizim cəmiyyətimiz bu na hələ də etibarlıdır. Səmimiyyətin tərəfdarı olmuşam. Lakin təessüflər olsun ki, mənfiyə köklənmiş bəzi şəxslər istənilən məsələni mənfiyə yönəldirməye çalışırlar. Siz özünüz də şahidiniz, adıçə ictimai naqliyyatdan istifadə etmək zərurətindən danışır. Lakin konkret fakt geləndə onu mənfiyə yönəldirirler. Ona görə də demək bizim cəmiyyətimiz bu na hələ də etibarlıdır. Səmimiyyətin tərəfdarı olmuşam. Lakin təessüflər olsun ki, mənfiyə köklənmiş bəzi şəxslər istənilən məsələni mənfiyə yönəldirməye çalışırlar. Siz özünüz də şahidiniz, adıçə ictimai naqliyyatdan istifadə etmək zərurətindən danışır. Lakin konkret fakt geləndə onu mənfiyə yönəldirirler. Ona görə də demək bizim cəmiyyətimiz bu na hələ də etibarlıdır. Səmimiyyətin tərəfdarı olmuşam. Lakin təessüflər olsun ki, mənfiyə köklənmiş bəzi şəxslər istənilən məsələni mənfiyə yönəldirməye çalışırlar. Siz özünüz də şahidiniz, adıçə ictimai naqliyyatdan istifadə etmək zərurətindən danışır. Lakin konkret fakt geləndə onu mənfiyə yönəldirirler. Ona görə də demək bizim cəmiyyətimiz bu na hələ də etibarlıdır. Səmimiyyətin tərəfdarı olmuşam. Lakin təessüflər olsun ki, mənfiyə köklənmiş bəzi şəxslər istənilən məsələni mənfiyə yönəldirməye çalışırlar. Siz özünüz də şah



# Miting arzuları

Zamin Hacı  
 zaminhaci@gmail.com

"- Yaxşı, onda deməli, bu gün, məsələn, vəzir istəsə, vəkilden tutmuş bize kimi cəmi camaatı tutub qazamata salar da?  
 - Salmajına salar, amma qazamatda bir elə yer olmaz.  
 - Buy, hə, doğrudan, bizim Hümmət kişi də deyirdi ki, qazamatın içi çox dardır. Sibirdə də o qədər adam var ki, elə bil qarışqa qoşunudur..."

(Üzeyir Hacıbəyov, "Irşad" qəzeti, 1907-ci il)

Dünyada çoxlu qəribə-qəribe yerlər vardır. Misal üçün, dünən Latviyanın, ya da Litvanın - açığı, mən bunları indiyən qarışdırıram - paytaxtı Riga şəhəri mərsiz qalmışdır. Çünkü ölkənin ətraf mühit naziri bu qardaşı hansısa günahda suçlayıb işdən qovmuşdur. Ancaq bununla iş qurtarmırmış, mer otuz gün ərzində şikayet eləyə bilərmiş. Vay, dədəm, vay. Lap ağını çıxarıblar ki. Əsl anarxiyadır. Bəlkə də bu dəqiqə litvalılar, ya da latviyalılar - hamısı bir bezin qıraqıdır - gecələr küçəyə çıxa bilmir. Azərbaycanımızda, doğma Bakımda bələ sarsaq hadisə olmasının mümkündürmü? Xeyr. Yox. Qətiyyən. Düzdür, bizim ekologiya naziri də Bakı şəhərinin merini işdən qovmaq kimi sərsəm fikrə düşmək hüququna malikdir. Azadlıq, demokratiya, insanlığımız, ombudsmanımız vardır, bəs nə. Sadəcə, ekologiya naziri Bakının merini heç cür işdən kenar edə bilməz, çünkü bizdə Bakının meri ümumiyyətlə yoxdur. Di get. Nə edəcəksən? Əfruz müəllimə demişkən, döyəcən? Yoxa çarə yoxdur.

O cümlədən, bu saat Britaniya yarımadası eśir-yesir gündündədir. Avropaya girmeklərinə peşman olublar, çünkü heç cür Avropadan çıxa bilmirlər. Yalan olmasın, 800 il yaşlı olan ingilis demokratiyası çəş-baş vəziyyətindədir. Brekzit bunlar üçün böyük probleme dönübüdür. Ancaq başımızı gündüşənə dönderib ulu vətənimiz Qazaxistən çöllərinə, Altyay, Tanrı dağlarının eteklərinə baxsaq nə görərik? Sabitlik, əmin-amanlıq, sabaha inam, gələcəyə məhəbbət, dağ çıxəyi, sünbüll tarası, nə bilim, ana südü, bal, yağı, qaymaq... Nursultan müəllim istəfa verib, ancaq camaat her yere onun adını qoymağdadır, o cümlədən parlamentə sədrliyi zati-alılərinin qızına tapşırıdlar. Bu saat Nursultan müəllim bircə barmaq işarəsi eləsə, Qazaxistən Avropa Birliyindən çıxmazmı? Çixar. Sadəcə, yuxarıda yazdım kimi, Avropa Birliyinin bəxti getirib ki, qazax qardaşlarımız oranın üzvü deyildir. Nursultan müəllim istəsə Qazaxistən Cənubi Amerikada yerleşen dövlət sayilar. Nursultan müəllim seher yuxudan kal oyansa adı dəyişib Nursultan olmuş keçmiş Astana şəhəri Antananarivu adını daşıyır. Yoxsa səsvermə qayırlı, deputat seç, camaat orda böyürysüsün, müxalifət tənqid eləsin, baş nazir hörmətsiz olsun, adı bir brekziti artırma... Biz bələ Londonda yaşamaq istəmərik, Putinin sözü olmasın.

Müxalifət demişkən, təəssüf ki, bundan hələ də bizdə müəyyən elementlər şəklində qalmaqdadır. Sanki hökumət nəyəsə görə bunları saxlayır, aparıb hamısını Xəzərdə boğmur. Yəqin nəsə bilirlər, hökumətdən ağıllı olmayacaq ki? Keçən günlərdə həmin bu müxalifətin iki qanadı - Milli Şura və Müsavat Partiyası mitinq qayırmaq üçün hökumətdən yer istəmişdi. Müsavat demişdi, 7 aprelde mitinq edəcəyik, MŞ demişdi - 6 aprelde. (Müxalifətin 3-cü qanadı Xalq Hərəkatı isə ayın 8-ni istəmişdi, ya da heç istəməmişdi, doğrusu, bunu dəqiq bilmirəm, gələn yazida öyrəniib, sizə deyərəm, çünki dəhşət vacib məsələdir). Sonra bir az bunlar dərtləşdilər, çünki hakimiyətə kimin gələcəyi ayın neçəsinə yiğisənqdan çox asılı imiş. Rəhmətlək Lenin baba demişkən, bu gün tezdir, sabah gecdir. Cəbhəçilər (bunlar nəyəsə görə indi Milli Şura adı ilə yiğisərlər - konspirasiya üçündür bəlkəm də; Maksim İsayev Şırlıts adıyla gəzdiyi kimi) dedilər müsavatçılar qəsdən ayın yeddisini seçib, bizim ayın altısındaki mitinqi pozmaq istəyirlər. Müsavatçılar dedi, hayır, siz bizzən sonra mitinq elan elədiniz, ayın başqa günü yadınıza düşmürdüm? Hansı haqlıdır, mən bilmirəm. Bəlkə ikisi de haqlıdır. Ancaq qəddar hökumət görə nə elədi: götürüb bunların ikisinin də mitinq isteyinə blok qoydu, dedi, ümumiyyətlə heç birinizi "Mehsul" stadionuna buraxmirəm, orda soğan əkecəyəm, cücertiləri ayaqlayırsınız.

Lakin diqqətli siyasi müşahidəçilər baxıb gördülər ki, hakimiyət Müsavatın mitinq xahişini əgər aprel ayının 4-ündə rədd etmişdir, cəbhəçilərə eyni cavabı ayın 5-i səhər rədələrində vermişlər. Əgər müsavatçılar hakimiyətlə əlbir deyilsə, nə üçün onların cavabı daha tez verilibdir?

Buyurun, izah edin.

**A**zərbaycan Türkəy və Pakistanla birgə hərbi təlimlər keçirəcək. Bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov AzTV-ya müsahibəsində bildirib. Nazir Türkəy ordusu haqda da danışdı. Qardaş ölkənin NATO-da on güclü ordulardan birine sahib olduğunu xatırladı. Zakir Həsənov silahsilə qüvvələrimizin döyüş hazırlığının artırılmasında daim Türkəyin potensialından istifadə olunduğunu vurgulayıb.

**Müdafıə nazirinin müsahibəsində belə bir cümlə xüsusi diqqət çekir. Siyat:** "Biz indiki vaxtda mühabibə şəraitində olan dövlətlərin təcrübəsindən istifadə edirik. Döyüş hazırlığında Türkəyin təcrübəsindən istifadə edirik. Çünkü qardaş ölkənin bu sahədə böyük təcrübəsi var".

Bu, doğrudan da belədir. Türkəy ordusu NATO-da ikinci olmaqla yanaşı, döyüşən ordudur. Bu ordu on azından PKK, IŞİD terrorçularına qarşı mübarizədə nəhəng təcrübəyə malikdir. Qarşılıqlı anlaşmaya uyğun olaraq, qardaş ölkə hərbi təlimatçılarının silahlı qüvvələrimizin döyüş hazırlığının artırılması üçün öz bacarıqlarını əsirgəmədikləri də sərr deyil. Bir sözə, Azərbaycan ordusu artıq əvvəlki ordu deyil.

Bunlar öz yerində. İstər NATO üzvü Türkəy ilə, istərsə də yeganə müsəlman nüvə dövləti kimi Pakistanla ilə bəli dərinləşən ikitərəflə hərbi və hərbi-texniki əlaqələr, o sərada qarşıda gözlənilən bir gəhərbi təlimlər heç şübhəsiz, ilk növbədə işğalçı Ermənistana aydın bir ismarişdir ki, mühabibə variantında onun heç bir şansı yoxdur. Yəni İrəvan nə qədər tez sərt gerçəyi qəbul edib Dağlıq Qarabağ məsələsində bəyənləxalq hüququn ruhuna uyğun, konstruktiv mövqə tutsa, bir o qədər onun özü üçün, blokada vəziyyətində yaşıyan ve heç bir inkişaf perspektivi olmayan erməni xalqı üçün yaxşı olar...

\*\*\*\*\*

NATO-dan söz düşmüşkən, Alyansın 70 illiyi ilə bağlı Vaşinqtonda keçirilən yubiley törənində (3-4 aprel) çıxışı zamanı Türkəyin xərici işlər naziri Mövlud Çavuşoğlu Qarabağdan da danişib. O, həll uzanan münaqişəni NATO üçün birbaşa təhlükələrdən biri adlandırib. "Biz sülh və əmin-amanlıq şəraitində yaşamırıq. Çünkü 4 bir tərəfdən mühabibələrlə əhatə olunmuşuq və NATO-nun on cəbhəsində qərar tutmuşuq. Türkəyin nöqtəyi-nəzərinə, biz regionumuzda qanunsuz miqr-



## NATO-dan Ermənistana

## Xəbərdarlıq, Bakıya "pas"

Qarabağ və Azərbaycan Alyansın gündəmində; Ölkəmiz isə NATO üzvü Türkəy və nüvə dövləti Pakistanla hərbi bağları möhkəmlədir - hədəf...

siya, terror, Qarabağ problemləri, Gürcüstan, Kırım, Kipr'dən dolayı çoxsaylı təhlükələrlə üz-üzəyik", - deye nazir qeyd edib.

Aydın məsələdir ki, Qarabağ ixtilafının indiyədək yoluna qoyulmamasının, bölgəyə çoxdan gözlənilən böyük sülhün gəlməməsinin tek səbəbi Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasetidir. Halbuki NATO-nun özünün də ali sammitlərində (son olaraq, ötən ilin noyabrında Brüsseldə reallaşmış və Azərbaycan prezidenti də həmin sammitə qatılıb) ərazi bütövlüyüümüz birmənali dəstəklənir. Amma

indi cənab Çavuşoğlu tərəfindən Qarabağ məsələsi, faktiki, yeni bir platformaya - NATO müstəvisinə çıxarıllar və Alyansın tribunasından NATO-ya birbaşa təhlükə elan edilir.

Demək, bundan İrəvana məxsusi mesaj payı düşür. O anlamda ki, Ermənistan Qarabağ ixtilafının həllinə manəyə yaratmaqla, Rusyanın bölgədə möhkələnməsinə böyük töhfə vermekdə davam etdiyi söyləyib.

\*\*\*\*\*  
 Bir çox siyasi şərhçiləre göre, Stoltenberqin NATO sammitində Azərbaycanla bağlı çıxışına olduqca ciddi yanaşmaq lazımdır. Onların qənaətincə, baş katibinin öz

baş katibi Yens Stoltenberqin Vaşinqtonda çıxışından göründüyü kimi, həmin maraqlara cavab verən mövqə sərgiləyir, siyaset aparır.

Xəber verildiyi kimi, baş katib yaxınlarda istifadəyə verilən Bakı-Tiflis-Qars dəmiryolunun NATO-nun "Qətiyyətli dəstək" missiyasının mühüm önem daşıdığını deyib və Azərbaycan Alyansın yaxın tərəfdəsi adlandırıb. NATO-nun rehbərliyi altında bəyənləxalq sülh və təhlükəsizliyin bərpə edilməsinə ölkəmizin mühüm töhfə vermekdə davam etdiyi söyləyib.

\*\*\*\*\*  
 Bir çox siyasi şərhçiləre göre, Stoltenberqin NATO sammitində Azərbaycanla bağlı çıxışına olduqca ciddi yanaşmaq lazımdır. Onların qənaətincə, baş katibinin öz çıxışında Azərbaycan üzərində xüsusile dayanması, Azərbaycan-NATO münasibətlərindən danışması, Azərbaycanın NATO üçün önemli tərəfdəş olduğunu bildirməsi Azərbaycanın Avropa və ABŞ üçün önemini göstərən faktorlardır.

Ermənistan isə regionda Rusyanın hərbi qalası və vassali qalmaqdır davam

edir. Ermənistanda həttə "məxməri inqilab" baş versə də "qərbyönü" Nikol Paşinyan bu acı gerçəyi deyişmək üçün özündə iradə tapa bilmədi. Yenə əksinə, vassal Ermənistən Moskvanın təkidi ilə az önce Gürcüstandakı NATO təlimlərində iştirakdan imtina elədi, Rusyanın nəzarətində Suriyaya humanitar-hərbi missiya gönderdi - nəyə görə ki, ABŞ Dövlət Departamenti sərət etiraz bəyanatı aldı.

**Son gelişmələr Azərbaycanın Alyans üçün aranın önemini göstərməklə yanaşı, Dağlıq Qarabağ konfliktinin həll baxımından Bakıya unikal bir "pas"lar verir. Danışıqlar masası arxasında onun əlini gücləndirir. Söhbət həm də Bakının uğurlu hərbi əməliyyatları üçün əlverişli bəyənləxalq şəraitin yetişməsinə nail olmaqdan, o sırada Qərbin razılığını almaqdan gedir. Odur ki, son gelişmələr Rusyanın bölgədəki marioneti rolunu həvəslə davam etdirən Ermənistən NATO-nun ince ismarışı da hesab oluna bilər...**

□ "Yeni Müsavat"ın analitik xidməti

**A**zərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun AzTV-yə müsahibəsi ciddi rezonans doğurub. Nazirin aprel döyüşlərini xatırlatması, ordumuzun qüdrətinə bəhs etməsi və Ermənistən müdafiə naziri David Tonoyana verdiyi tutarlı cavab hammm ürəyincə olub.

Qeyd edək ki, Ermənistən müdafiə naziri ABS-da olarken "sülh naminə ərazi" formulasının əvəzində, "yeni ərazilər üçün yeni mühərbi" formularını qəbul etdiyi deməsdi. Tonoyanın Azərbaycanı yeni işğalla hədələməsinə reaksiya veren çənab Həsənov öncə xatırladı ki, hərbçilər söz güldürmeklə meşğul olmamalıdır: "David Tonayan hərbi deyil. Yəqin onun rəhbərlik etdiyi ordunun imkanlarından xəbəri yoxdur. Azərbaycanın Ordusu da, iqtisadiyyatda, nüfuzu da günü-gündən güclənir. Ermənistən müdafiə naziri David Tonayan Amerikaya pul dilənməye getmişdi. Ondan əvvəlkilər gedəndə deyirdilər ki, bize pul verin bel alacaq, xəndek qazacaq, yoxsa türkər üstümüze gelirler. İndiklər isə belin qışmetindən daha çox pul dilənlər ki, silah alıb Azərbaycan Ordusuna hücum etməyə cəhd göstərsinlər. Ermənistən ne iqtisadiyyatı, ne güclü ordusu, ne silahi, ne şəxsi heyəti, nə də ki, digər imkanı var. Ona görə də Ermənistən Azərbaycana hücum edə bilməz. Men bunu eşidəndə deyirdim ki, nə olardı, Ermənistən ordusu hücumu keçərdi. O, boş-boş dənmiş və artıq erməni xalqı da onlara inanır. Bunlar hamısı boş səhəbətlərdir. Hücumu keçəydilər, mən onunla İrəvanda görüşərdim. Lakin onları hücumu keçməye imkanları yoxdur. Bütün imkanlarını yığsalar, aprelin dörd-beş qatı olacaq. Men bunu arzulayıram və gözləyirəm".

Z.Həsənov xatırladı ki, Azə-

# Nazirin "İrəvanda görüşəcəyik" bəyanatı düşməndə vahimə yaradıb

Ermənistən müdafiə nazirinin sərsəm açıqlamasına verilən tutarlı cavab işgalçi ölkəyə ciddi xəbərdarlıqdır



Zakir Hesənov

baycan Ordusunun kiçik bir hissəsi 2016-ci ilin aprelində 3 gündə Ermənistən ordusunu darmadağın etdi: "Dördüncü gün ermənilər bütünlüğünü bir erməni itibarla təqibatda toplaşdırıb. Azerbaycan 1 top itirib. Onların 15 topunu məhv etmişik. Aprel döyüşlərində düşmənin 300-dən çox şəxsi heyəti məhv edilib, 1000-ə yaxın yaralıları oldu. Bizdə olan məlumatə görə, onlardan 500-dən çoxu ağır yaralanıb. Bütövlükde, aprel döyüşlərində istiqsadi, istər də hərbi baxımdan Azerbaycanla ayaqlaşa bilmirlər". Z.Həsənov bildirib ki, Azerbaycan aprel döyüşlərində cə-

mi bir tank itirib, o da minaya düşüb: "Biz onu bərpə etmişik. Ermənilər isə 33 tank itiriblər. Azerbaycan 1 top itirib. Onların 15 topunu məhv etmişik. Aprel döyüşlərində düşmənin 300-dən çox şəxsi heyəti məhv edilib, 1000-ə yaxın yaralıları oldu. Bizdə olan məlumatə görə, onlardan 500-dən çoxu ağır yaralanıb. Bütövlükde, aprel döyüşlərində istiqsadi, istər də hərbi baxımdan Azerbaycanla ayaqlaşa bilmirlər". Z.Həsənov bildirib ki, Azerbaycan aprel döyüşlərində cə-

bitməyib" bəyanatından sonra səsləndirib. Hesab olunur ki, bu, həmdə növbəti savaşın anonsudur. Xüsusi hərbi bazaları yoxdur. Bu məsələnin də həll etməyin vaxtı catib".

**Politoloq Elxan Şahinoğlu** hesab edir ki, müdafiə naziri Zakir Həsənovun Azərbaycan ordusunun yüksək səviyyədə hazırlığı və düşmənə istenilən an öldürəcü zərbe vura biləcəyi haqqındaki açıqlaması bir növ erməni nazırı David Tonoyanın "biz işğalı genişləndirə bilərik" açıqlamasına cavab idi: "Zakir Həsənovun son açıqlamasında belə cümlə də var: "Biz indiki vaxtda mühərbi şəraitində onlarda dövlətlərin təcrübəsindən istifadə edirik. Biz düşyə hazırlılığında Türkənən təcrübəsindən istifadə edirik. Çünkü qardaş ölkənin bu sahədə böyük təcrübəsi var". Göründüyü kimi, Zakir Həsənov Türkənən adını xüsusi çəkir. Zakir Həsənov sanki bununla demek istəyir ki, Ermənistən Rusiyənin hərbi təcrübəsindən istifadə edir, biz də Türkənən təcrübətə bəyanat verən nazirini açıq müdafiə etməsi və prezident Armen Sərkisyanın Qarabağ'a gələrək temas xəttindən

Qeyd edək ki, bəzi müxalif əvərlər, ayrı-ayrı sosial şəbəkə istifadəçiləri xarici işlər nazırı Elmar Məmmədyarovun son açıqlamasına tənqid yanaşıblar. Hesab olunur ki, D.Tonoyanın təhdidi, Nikol Paşinyanın təxbətə bəyanat verən nazirini açıq müdafiə etməsi və prezident Armen Sərkisyanın Qarabağ'a gələrək temas xəttindən

Azərbaycan ərazilərinə iddia etməsinin qarşılığında XİN rəhbərinin səsləndirdiyi mövqə adekvat deyildi. Xatırladıq ki, nazır Brüsseldeki briñinqdə deməsdi ki, tərəflər Dağılıq Qarabağ münaqışası ilə bağlı nifriti necə azaltmağın yollarını axtara bilər.

**Politoloq T.Abbasov** qeyd etdi ki, Elmar Məmmədyarov da tam asası İrəvanı qınayır: "Çünki erməni siyasi elitə ağıl və müdrikliklə hərəkət etseydi, vəziyyət çoxdan yüngülləşərdi. Erməni diplomatiyasının axşaması problemi dalana dırəndirdi, ona görə də İrəvan daim qondarma manevarlər etməklə konkretlikdən yayınır. Lakin Ermənistən prosesi süni süründürməklə özüne zərər vurur. Belə getse, onun çıxış yolu tapılmayacaq. Odur ki, Paşinyanın gərek öz xarici işlər nazirinə elə tapşırıq versin ki, Moskva keçirilecek Məmmədyarov-Mnasakyanın görüşündə cüzi da olsa, bir nəticə ortaya çıxın. Erməni diplomatiyasının siyasi zəməndə xaos yaratma taktikası prosesi mühərbiyə doğru aparır. Bunu görməmək mümkünsüzür. Yeni hərbi kampaniya isə Ermənistən indiki şəraitdə heç lazım deyil. Çünkü yarımhəl vəziyyətdə olan ölkə tam çökə bilər. Necə deyərlər, qey özləri bilsinlər".

□ Cavid TURAN,  
"Yeni Müsavat"

# SOCAR-in Rusiyada zavod və neft yatağı alması iddiasına reaksiya

**İlham Şaban:** "Nəzərə almaq lazımdır ki, Rusiya risk səviyyəsinin yüksək olduğu ölkələrdən biridir"

**S**OCAR Rusiya ərazisində neft yataqları və neft emalı zavodunu almaq üzərdir. Bu barədə məlumatı dünən Rusiya "Kommersant" nəşri yayıb. Nəşr bildirir ki, səhəbət Denis Mazurova məxsus "Antipinsk" neft emalı zavodu və "Nyu Stream Qrup"un neft yataqlarından gedir. Məlumatə görə, SOCAR yataqlar və zavodun 100 faiz aktivini almaq üçün simvolik qiymət ödəyəcək, əvəzində isə "Nyu Stream Qrup"un 3 milyardlıq borcunu öz üzərinə götürəcək.

Qəzeti mənbəsi anlaşmanın başlanğıc mərhələdə olduğunu dəyişir. Artıq prinsipial razılışmanın eldə olunduğunu və ilin sonuna qədər yekun müqavilənin imzalanacağına gözlənilindiyini bildirir.

Qeyd edək ki, Tümdən yerləşən "Antipinsk" neft emalı zavodunun satışına əsas səbəb onun maliyyə problemləri və borcları olub. Bu borclar ubatından "Sberbank" "Nyu Stream Qrup" şirkətine öz menecərlərini göndərərək, onun əsas səhmlərinə nəzarəti ələ alıb və zavodun aktivlərini satılmış üçün müştərilər axtarmağa başlayıb.

"Nyu Stream Qrup" Dmitri Məzurov tərəfindən təsis edilib. Qrupun tərkibində yer alan "Antipinsk" neft emalı zavodunun is-



ləşmasına dair yayılan məlumat ne qədər həqiqətəvəyindür? Şirkətin ictimaiyyətə eləqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun "Yeni Müsavat" a bildirdiyinə görə, SOCAR daim bazar analizi apararaq, investisiya üçün imkanları araşdırır: "Rusiya Federasiyası ərazisindəki "Antipinsk" neft emalı zavodu və "Nyu Stream Qrup"un neft yataqlarına gəlincə, hazırda bu layihələr üzrə investisiya qərarı yoxdur. Gələcəkdə SOCAR Rusiya Federasiyası ərazisindəki bu və ya hər hansı layihə ilə bağlı investisiya qərarı qəbul edəcəksə, biz bu bərədə ictimaiyyəti məlumatlandırmaqı".

"Neft" Araşdırımlar Mərkəzinin rəhbəri İlham Şabanın "Yeni Müsavat" a dediyinə görə, məlumatın mətbuatı sizdirilməsi göstərir ki, artıq tərəflər danışq-

ıarda xeyli yol qət ediblər: "Yeni fi-nişi çatmasalar da, xeyli irəliliyər eldə olunub. Ötən ilin yayından başlanan danışqlarda xeyli nəticələr eldə edilib ki, artıq məlumatı mətbuatı sizdiriblər. 2015-ci ildə Rusiya Energetik Nazirliyi şirkətlər qarşısında bazara Avro4 standartından aşağı yanacaq çıxarmamaq öhdəliyi qoyduqdan sonra bu zavod 2016-ci ildən Avro5 standartında məhsul istehsalına başlayıb. İllik emal gücü 9 milyon tondur. Gəlirliyini de aşağı hesab etmək mümkün deyil. Özünün 3 yatağı var, yəni ehtiyacının bir qismi bu yataqlardan temin olunur. Yataqların ümumi çıxarılara bilən ehtiyatlarının həcmi 45 milyon ton qiymətləndirilir. Bu, böyük həcm deyil, amma 2025-ci ildən illik hasilat 4 milyon ton aqəd artırmaq planları var".

İ.Şabanın sözlerinə görə, Azərbaycanın özüne məxsus Heydər Əliyev adına neft emalı zavodunun illik emal gücü modernizasiyadan sonra 7 milyon tona çatacaq: "Hələ 2021-ci ildə benzin verəcək. Modernlaşmaya 2,2 milyard dollar sərf olunacaq. Yeni bütün bunlar göstərir ki, həqiqətən səhəbət "Kommersant"ın yazdığı qiymətdən gedirse, bu, heç de yüksək məbləğ deyil. Lakin məsələ burasıdır ki, Rusiya qəliz ölkədir. Ora investisiya yatırmaq xeyli dərəcədə risklidir. Aydın məsələdir ki, SOCAR orada xarici şirkətlərin Azərbaycanda hasatın pay bölgüsü sazişləri əsasında eldə etdikləri hüquqları ala bilməyəcək. Bu baxımdan, riskləri nezərə alaraq ən azı bağlanacaq müqavilənin icrası sahəsində yarana biləcək mübahisələrin beynəlxalq məhkəmələrde çözülməsi şartını irəli sürməlidir. Çünkü müasir tarix sübut edir ki, Rusiya məhkəmələrində hansısa

mübahisənin ədaləti həllinə nail olmaq müşkül məsələdir. Məsələn, vaxtılıq TransBalkan qaz kəmərinin istismar müddətinin uzadılması zamanı (Sovet qazını Türkiyədən daşıyan kəmər) Bolqaristan müqavilə üzrə mübahisələrin beynəlxalq məhkəmələrde həlli şertini qoymayıb. Layihənin müddəti 2030-cu ildə bitir, amma Rusiya 2020-ci ildən o kəmərlə qaz nəqli ni dayandırır. Bu, Bolqarıstanın ilde 110-120 milyon dollar, on ilde isə 1,1-1,2 milyard dollaradək tranzit gelirindən məhrum olur. Müqavilədə mübahisələrin Moskva Apelyasiya Məhkəmesinde həlli nəzərdə tutulub deyə, Bolqarıstan heç na edə bilmir".

Merkez rəhbəri hesab edir ki, əslinde yeni neft emalı zavodu Azərbaycanın özündə inşa olunmalıdır, nəinki köhnə zavodun modernizasiyası: "Bu sahədə strateji baxış yoxdur. Bakının üzərində helikopterlə bir uçuş kiçayətdir ki, Fəhlə prospektindən "Koroğlu"ya qədər uzanan köhnə bir zavodun şəhərdən kəndərə yəni və modern zavodla əvən olunmasına qərar verilsin. Modernlaşmaya qoyulan 2,2 milyard dolların üzərində 1,8 milyard da əlavə etməklə Azərbaycanın telebatından da artıq həcmində istehsal gücü olan zavod inşa etmək olardı. Köhnə zavodunun yerləşdiyi torpaqların satışındanda SOCAR yüz milyonlarla gelir götürürlər. Hələ zavodun avadanlıqlarının Afrika və digər ölkələrə satışı demirəm. Bundan əlavə, neft ölkəsiyik, amma avtomobil yağılarını başqa ölkələrdən idxlə edirik. Halbuki bu sahədə dünycaya məşhur şirkətləri cəlb etməklə Azərbaycanın özündə yüksək keyfiyyətli avtomobil yağılarının istehsalını təşkil etmək olar".

□ Dünya SAKİT,  
"Yeni Müsavat"

**S**on əfv sərəncamı ilə azad olunan siyasi məbuslardan əvvəlcə Bayram Məmmədovun 30 sutka inzibati cəza alması, ardınca digər fəal Qiyas İbrahimovun Baku Şəhər Baş Polis İdarəsinə çağırılıb iki saat dindirilmesi müzakirələr doğurub. Bu istiqamətdə coxsayılı mövqelər səsləməkdədir.

50-dən çox siyasi məbusun azad olunduğu son əfv sərəncamının ölkə daxilində və xaricində müyyən dairələri ciddi narahat etdiyi bildirilir. Mehz əfəv körə salmaq üçün bu cür situasiyanın əvvəlcədən təşkil olunduğu ehtimal edilir. Burada hakimiyətdaxili bəzi qrupların elinin olduğu yönündə de iddialar var. Artıq "Human Rights Watch" və "Amnesty International" kimi nüfuzlu beynəlxalq qurumlar B.Məmmədovun dərhal azadlığı buraxılması ilə bağlı bəyanat qəbul ediblər. Siyasi şərhçilər bu cür bəyanatların son əfv sərəncamından sonra daha da istiləşən Azərbaycan-Qərb münasibətlərinə kölgəsən bileyəndən narahatlıq doğuran açıqlamalar verirlər.

Gənc fəalların yenidən həbsə heveslənməsi təbii suallar doğurur. B.Məmmədov və Q.İbrahimovun partiya mənsəbliyətləri olmadığı üçün əlbəttə ki, sosial bazarları da yoxdur. Amma sanki indi onlar "iki lider" kimi ortaya çıxıblar, diqqəti özlərinə cəlb etmək üçün "yarışırlar".

**Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı** "Yeni Məsəvət"da məsə-

# Deputat iki gəncə bağlı baş verənlərdən danışdı

**Fəzail Ağamalı:** "Ola bilsin, həmin gənclər başqa bir şəxs və ya şəxslər tərəfindən düşünülmüş şəkildə yenidən proseslərə qatılırlar"



**Fəzail Ağamalı**

ləyə bu cür münasibet bildirdi: "Bu gənclər ölkə prezidentinin lütfkarlığı ilə azadlığa çıxdılar. Digərlər də eyni şəkildə azad olundular. Indi onlar hüquqi baxımdan üzərlərinə düşən öhdəlikləri yerinə yetirməli, hüquq-mühafizə orqanlarının onlara müraciətlərinə aqressiv yanaşmalı deyillər. Açığı, size deym ki, bunu isteməzdəm. Onlar baş verənlərə əsas yaratmali deyillər. Hər

kəs həyatda səhv buraxa bilər. Əger səhv buraxırsa, buna təkrarlamalı deyil, netice çıxarmalıdır. Bir daha belə səhv'lərə yol verməli deyillər. Ola bilsin ki, həmin gənclərimiz başqa bir şəxs və ya şəxslər tərəfindən düşünülmüş şəkildə yenidən proseslərə qatılırlar, onlara aqressiv olmaq, hüquq-mühafizə orqanlarının çağırışlarına cavab verməmək tövüsüyye edilir.

Bunun da nəticəsində onlar müvafiq orqana çağırılırlar və bildirilir ki, bu cür hallar təkrar olmasın. Gəncin biri 2 saat dindirilib və çox güman ki, ona xəbərdarlıq olunub. Bu xəbərdarlıqdan netice çıxarılmalıdır. Digər gənc barəsində verilən 30 sutka cəzadan da hər kəs nəticə çıxarmalıdır. Azərbaycan hüquqi dövlətdir. Hüquqi dövlətdə də hər kəs qanunu hörmət etməyi, təbə olmağı bacarmalıdır. Ona görə burada hüquq-mühafizə orqanlarını günahlandırmış fikrindən çox-çox uzağam. Çünkü onlara ne düşüb ki, iki gənc barəsində bu cür addimlar atınlar? Deməli, burada müyyən əsaslar var. Hami intizamı qorulmalıdır. Ölkədə vəziyyətin gərginliyini istəyən qüvvələrin olduğu barədə iddialarla bağlı nəsa deyə biləməm. Hər halda mənə bele bir qrup məlum deyil. Təbii ki, əger belələri varsa, onlar da radikal müxalifətin yanında yer alırlar, dövlətçiliyə zərbe

vururlar. Əger jurnalist kimə araşdırma aparıb dəqiqləşdirənən, ondan sonra fikirlərimizi tam deyə bilərik".

**Deputat Beynəlxalq Təşkilatlarının son bəyanat-larına da toxundu:** "Beynəlxalq təşkilatların bəyanatlarına gəlincə, həmin qurumlar Azərbaycanı anarxiya döndürmek isteyirlər. Bir insan qanunu pozursa, bunun cavabını da vermelidir. Verilən xəber budur ki, polisin tələbi-nə təbə olmayırlar. Belə olan halda polis ne etməlidir? Gözleməlidir ki, bu cür halların davamı gəlsin. Bu cür olarsa, təsəvvür edin ki, Azərbaycan hansı vəziyyətə gelə bilər. Hüquq-mühafizə orqanlarının qarşısında duran əsas vəzifə odur ki, ölkədə əmin-amanlığı qorusular. Bir gəncə, ayrı-ayrı təşkilatlara görə dövlətimizi ayaq altına vermeli deyil. Təbii ki, Ona görə də mənim üçün dövlət, dövlətçilik əsasdır. Dövlətimizin qanunlarına

hər kəsin təbə olmasına ciddi yanaşma var. Kimliyindən asılı olmayaraq, hər kəs qanuna təbə olmalıdır. Bir fakt deyim. Siz zəng edəndən önce yaxın dostumla yol gedirdim. Maşını saxladılar. İndi mən polisinə deməli idim ki saxlamıram? Heç nə demədim və maşını saxladım. Maşının 25 manat cəriməsinin olduğu bildirildi. Mən də həmin mebləği ödədim. İndi mən deputatam deyə maşını saxlamalı deyildim. Olmaz axı belə. Əgər hüquq-mühafizə orqanları vətəndaşın hüquqlarını pozursa, onu tapdalayırsa, ona qarşı kobudluq edirsə, ondan təmənnə güdürsə, həmin hüquq-mühafizə orqanının işçisi cəzalandırılmalı, ona da sərt qanunlar tətbiq edilməlidir. Bu cür dүşүнчə ilə yaşayıb dövlətçiliyimizi gələcəyə aparmalıq. Bu-nun alternativini görmürəm".

□ **Cavansır Abbaslı,**  
"Yeni Məsəvət"

## Milli Şura ilə REAL-in mitinq deyişməsi qızışır-qarşılıqlı ittihamlar

Əli Kərimli İlqar Məmmədovu xalqı aldatmaqda ittihad etdi, iqtidara işləməkdə suçlanan Natiq Cəfərlidən cavab gəldi

**M**üsləkifət virtual cəbhədə yenidən didişir. Müzakirələrə səbəb REAL Partiyasının sədri İlqar Məmmədovun yazdığı status olub.

"Yeni Məsəvət" xatırladır ki, İlqar Məmmədov onun seçkiyə getmək çəgirişinə məhəl qoymayan, mitinq, inqilab tərəfdarı olan müxalifəti, konkret olaraq Milli Şurani günahlandırıb. Onun sözlərinə görə, mitinq yolu seçənlər səhv etdiklərini anlamayıblar: "Deyirdim sizə: gedək seçkiyə, görək insanları səslerin müdafiəsinə səfərber edə bilirikmi. Dediniz ki, yox e, biz meydandardan birbaşa hakimiyətə gələcəyik. 8 aydır mənə qarşı vicdansız təbliğat apardınız ki, biz inqilab elemek isteyirik, İlqar Məmmədov imkan vermir. Yaxşı, "inqilab-inqilab" deyirdiniz: 4 dəfə mitinqə qoylan qadağa həmin o inqilabınızı haçana qədər ertəledi? Amma qapılarımız yenə də açıqdır. Seçki məsələsində əməkdaşlığı hələ də tam hazırlam ve bir daha dəvət edirəm".



**AXCP sədri Əli Kərimli isə İlqar Məmmədovu xalqı aldatmaqda günahlandırıb:** "Heç kim özünü aldatmasın. Daha doğrusu, həvəsi varsa, özünü aldatınsın, ancaq bizi, xalqı aldatmağa çalışmasın! Xalqımız əvvəlcə bu ölkənin küçə və meydanlarında dinc mitinq, yürüş haqqını təmin edəcək, sonra da demokratik seçimlərə dəyişiklik edəcək, haqq etdiyi xalq hakimiyətini seçəcək".

**AXCP feali Natiq Ədilov** ise REAL sadrını dolayısı ilə iqtidara işləməkdə ittihad edib: "İlqar Məmmədov həbsdə olanda bəzi qrupların onun ətrafinda qurdüğü kampaniya kifayət qədər effektli olmuşdu. Xeyli adamın İlqar Məmmədovdan ciddi gözəzləntiləri var idi.

Bir çoxları da düşünürdü ki, Natiq Cəfərlinin, Erkin Qədirlinin sıralarına qoşulub, onlarla birlikdə müxalifətə müxəfətçilik edəcək, ya da xalqa

arxalanıb iqtidarla barişmiş etrafından imtina edəcək, gerçək müxalifətə birgə hərəkət edəcək. İlqar bəy artıq seçimi ni etmiş kimi görünür. Təssəüst ki, indi onunla Erkin Qədirli və Natiq Cəfərlər arasında fərqli günü-gündən aradan qalxır".

**REAL-in icraçı katibi Natiq Cəfərlər** isə bu müzakirələrə bele münasibet bildirib: "Savadlısı da, savadsızı da, səmimi olanı da, illər boyu yüzüsifəti görünenlər də, son 25 ilde hakimiyətdən mandat alan da, mandat isteyib ala bilməyənlər də eyni sənərlər verirlər:

ölkədə nə vaxt normal seçki olub ki, indi də seçki ilə hökuməti dəyişmək mümkün olsun, Pənahov-Koperfield olan yerde nə seçki, ölkədə azadlıqlar boğulursa nə seçki?

REAL-in sədri, İdare Heyəti üzvləri, dəfələrlə deyiblər, bəyan ediblər ki, seçki tək səslerin sayılması deyil, seçki tek səsverme günü deyil, seçki tək efruzların işi deyil.

Seçki prosesdir, mobilizəcək, güclü yüksək siyasi hadisədir.

Bunu anlamağa nə ABŞ diplomu, nə də BDU-nun komsomol nişanı lazım deyil".

**Məsəvət başqanı Arif Hacılinin mövqeyi mitinqlərin keçirilməsi olub:** "Yol xalqın iradəsinə nümayiş etdirəcək seviyyədə kütüvə mitinqlər, yürüslər vasitəsi ilə hakimiyəti geri çəkilməyə məbərət etmək, bərabərhüquqlu siyasi rəqabət şəraitin, seçki-qabağı demokratik mühitin yaradılmasına, seçki qanunu islahatlarına nail olmaq, belə şəraitdə keçirilek seçkilərdə iştirak edib qalib gəlməkdir".

**Məsəvət Partiyasının Divan üzvü Yadigar Sadıqlı yəzib ki, sual niyə ya mitinq, ya seçki şəklində qoyulur:** "Düşünürəm ki, her ikisindən, elecə də digər siyasi mübarizə vasitələrindən istifadə etmək lazımdır. Məsəvət Partiyasında da əksəriyyət bu fikirdə olub. Bundan əlavə, demokratik qüvvənin seçkida haqqı yeyilən digər qüvvəye lağ etməsi yolverilməzdir. Elecə də bir təşkilatın sərbəst toplaşmaq azadlığının pozulmasını öz si-

yasetinin tətənəsi kimi təqdim etmək cəlizliqdır".

**Məsəvət Divan üzvü Tofiq Yaqublu** sual edib ki, məgər mitinq edənlər seçki-ləri inkar edirlər: "Onlar mitinqdə hakimiyəti qəsb etmək isteyirlər? Mitinq edənlər elə seçki üçün mitinq edirlər. Azad və ədalətli seçki mühiti üçün".

**Jurnalist Xədicə İslamiyil isə replika atıb ki, cəbhəçilərin elindən realçıları tənqid etmək olmur:** "Tənqid lazımdır, eləyirik də. Sədəcə, sonra söhbətin dadını qəzirir".

**Aydınlar Partiyasının sədri Qulam Hüseyn Əlibəyli** "Yeni Məsəvət"ə bildirdi ki, hakimiyət dəyişikliyi seçkidən keçir: "Bundan kənarda yol yoxdur. Lakin reallıq budur ki, ölkədə seçki mühiti yoxdur. O baxımdan müxalifət seçki mühiti dəyişməyə yönəlik mübarizə aparmalıdır, eyni zamanda iqtidár da seçki mühiti dəyişməyə meylli ola bilər".

**Partiya sədri hesab edir ki, Azərbaycanda inqilab yox, İslahat yolu ilə dəyişikliklər həyata keçirilməlidir:** "Qanunvericilik bazası yenilənməlidir, seçki ilə bağlı keçmiş təcrübə təkrlərənə malıdır, parlamentdə müxalifətin ən azı fraksiya şəklində temsilciliyi lazımdır".

□ **Emil Salamoğlu,**  
"Yeni Məsəvət"



# KİVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

Ermənistan-Azərbaycan,  
Dağlıq Qarabağ münaqişəsi haqqında  
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,  
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

**A**zərbaycan ve Ermənistən xarici işlər nazirləri tezliklə növbəti dəfə bir araya gələcəklər. Bu haqda Azərbaycanın baş diplomi Elmar Məmmədyarov son Brüssel səfəri zamanı bildirib. Lakin görüşün vaxtı və yeri hələlik dəqiqləşməyib.



XİN başçılarının yeni görüşü barədə xəbər Ermənistən müdafiə naziri David Tonoyanın prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın 29 mart Vyana görüşündən dərhal sonra Azərbaycanı yeni ərazi işğalı ilə hədələməsi və ona Bakıdan verilən adekvat reaksiyadan az sonraya təsdiğ etməsi ilə maraq doğurur. O anlaşıda ki, İrəvanın davakar ritorikası fonunda yüksək səviyyeli, o cümlədən XİN rəhbərləri arasında sülh danışları aparmağın anlamlı qalırı?

Mənətiqlidir ki, Elmar Məmmədyarov Brüsselde Avropa Birliyi rəsmiləri ilə keçirdiyi bir-

ge mətbuat konfransında təşkilat yetkilərinin diqqətini bu faktla yönəldib. "Yeni Müsavat"ın məlumatına görə, Azərbaycan XİN başçısı "Ermənistən Dağlıq Qarabağ konfliktinin həllində yeni çətinliklər yaradır" deyib. Onun sözlerinə görə, belə yanaşma sülh prosesinə çəşqinliq gətirir.

"Biz Vyana görüşünü təzəcə başa çatdırımız, "3+2" bəyənatını dərc etmişik. Bundan 3 saat sonra isə Ermənistən müdafiə naziri bəyan edir ki, "mənənde "sülh əvvəzine ərazi" yox, "mühərribə qarşılığında yeni ərazi işğalı" formulu var. Bu da çəşqinliq yaradır. Bir tə-



## Elmar Məmmədyarov erməni jurnalistlərə: "Ermənistən əsgərinin Azərbaycan ərazisində nə işi var?"

"Dağlıq Qarabağ münaqişəsinə dinc, siyasi-diplomatik yolla tənzimləmək vacibdir". Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldən Moskvaya gedən zaman təyariyədə Ermənistən KİV-in nümayəndələrinə açıqlamasında deyib.

"Hamı nəticələrin müxtəlif olduğunu düşünür. Hərə öz tarixinə əsaslanıb, kimin günahkar, kimin isə doğru olduğunu deyir. Fikrimcə, 2016-cı ilin aprelini bize göstərdi ki, bölgəye sülh hələ gəlmir", - deyə Məmmədyarov vurğulayıb.

**O qeyd edib ki, münaqişənin dinc yolla tənzimlənməsi vacibdir:** "Mühərribə münaqişənin dinc yolla tənzimləməsinə qarşı en böyük təhlükədir. Əlbəttə, başqa reallığın və yeni imkanların yaranması, münaqişəni iki xalqın həll etmesi üçün birmənli şəkildə Ermənistən ordusu Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalıdır".

Azərbaycan XİN rehbəri qeyd edib ki, Azərbaycan ərazisi hələ də Ermənistən hərbiçilərinin işğalı altındadır. "Ermənistən vətəndaşı niyə hərbi xidməti Azərbaycan ərazisində keçir?", - deyə nazir erməni jurnalistlərə sual verib.

# Qarabağ



## İşgalini ram eləməyin tek yolu, Uğurlu müharibənin 3 sortı

**Iki ölkə XİN rəhbərlərinin planlaşdırılan növbəti görüşü müharibə ritorikası fonunda Qarabağ danışqlarına nə vəd edir? Politoloq: "Azərbaycanda Türkiye hərbi bazalarını yerləşdirməyin vaxtı çatıb..."**

Rəfdən bizdə pozitiv ovqat var, başqa yandan isə Ermənistən müdafiə naziri yeni engellər yaradır. Bu, bizim üzərində işləməli olduğumuz problemlərdən biridir. Fikrimcə, onlar tezliklə başa düşəcəklər ki, anneksiya siyaseti, separatizm beynəlxalq münasibətlərde işləməyəcək".

\*\*\*\*\*

Təbii ki, işgalçi ölkənin sərsəm ambisiyalarını cilovlayan ən güclü faktor Azərbaycan Ordusudur. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun son müsahibəsi bu xüsusda diqqət çəkir. Ələxüsus da onun "Ermənistən ordusuna hücumu keçə, Tonyanla İrəvanla görüşəcəyik" sözleri düşmənin ağla gəlməsi üçün "souq duş" effekti sayila bilər.

"Azərbaycanın dünyasının ən güclü orduya malik dövlətləri sırasında 52-ci yerde olması özüyündə Ermənistən bir cavabdır". Bunu axar.az-a Zakir Həsənovun Azərbaycan ordusunun düşmənə istenilən an öldürücü zərbə vura biləcəyi ilə bağlı açıqlamasını şərh edən politoloq Tofiq Abbasov deyib.

"Ermənistən son vaxtlar hedələyici bəyanatları ilə Azərbaycana psixoloji təsir göstərməyə çalışır. Ancaq Azərbaycanın dünyasının ən güclü orduya malik dövlətləri sırasında 52-ci yerde olması özüyündə Ermənistən bir cavabdır. Azərbaycan birmənli şəkildə özüne güvenir və

ordumuzun hazırlanmış səviyyəsi var". Göründüyü kimi, Zakir Həsənov Türkənin adını xüsusi çəkir. Zakir Həsənov sanki bununa demək istəyir ki, Ermənistən Rusyanın hərbi təcrübəsindən istifadə edirse, biz de Türkiye təcrübəsindən istifadə edirik və edəcəyik. Çok yaxşı, sadəcə nəzər almaq lazımdır ki, Rusyanın Ermənistənda hərbi bazaları var, Türkiyənin Azərbaycanda hərbi bazaları yoxdur. Bu məsələnin də həll etməyin vaxtı çatıb", - politoloq əlavə edib.

\*\*\*\*\*

**Sabiq xarici işlər naziri Tofiq Zülfiqarov** isə hesab edir ki, ermənilərin mövqeyinin müsbətə dəyişməsi üçün nəzəri baxımından üç variant mümkündür ([telegraf.com](http://telegraf.com)): "Birinci, ermənilər ağıla gəlib işgalçılıq siyasetindən el çəkməlidirlər. Bu, mümkün olan şey deyil. İkinci, beynəlxalq ictimaiyyət onlara sanksiya tətbiq etmeli, hansısa formada təzyiqlər göstərməli, işgalə son qoymaq üçün hətta qoşunlar göndərməlidir. Bu da mümkün deyil. Üçüncü amil təbii ki, Azərbaycan dövlətinin, xalqın iradəsidir ki, torpaqları işgalçıyla vermek niyyətində olmadığını nümayiş etdirsin. Bu amil əsasdır və hesab edirəm ki, həmişə de əsas olacaq".

\*\*\*\*\*

**Ermənistən müdafiə nazirinin hədələrinə toxunan politoloq deyib:** "Bəli, Tonyanın açıq şəkildə bəyan edədi ki, təzə əraziləri də işğal edəcəyik. Kim ne deyir-desin, bu, o deməkdir ki, danışqların real

nəticəsi yoxdur. Paşinyanın da bu bəyanatı dəsteklədi və dedi ki, əksini desəydi, onu işdən çıxardırdı. Burada hansısa ayri fikir ola bilməz. Mən bir şeyi biliyəm ki, Azərbaycan xalqı və dövləti işğal altında olan torpaqları azad etmək niyyətindədir, nəinki təzə torpaq vermək. Əlbəttə, bu, cəfəng bəyanatdır. Hansısa böhranlırlara məruz qalmalarla belə, buna onların hərbi imkanları çatırmaz. Ümumiyyətlə, ister Azərbaycanda, isterse də başqa ölkədə müharibə aparmaq üçün üç amil vacibdir. Birinci, daxili sabitlik, dövlət institutlarının normal fealiyyəti, ikinci, müdafiə imkanları, yeni silah sursat, telim və sair. Üçüncüsü isə müharibə üçün beynəlxalq şərait".

Bəs, Azərbaycan məsələnin həllində dönüş yaratmaq üçün hansı vasitələrə əl atmalıdır?

"Danışqlar ümumi siyasetin davamıdır, özü-özüyündə heç bir məsələni həll edə biləməz. Biz işğal olunmuş əraziləri azad ələsək, Ermənistən qoşunlarını torpaqlarımızdan redd etək, onda ermənilər özürləri danışqlar aparmaqdə maraqlı olacaqlar. Ayri səbəb görmərəm. Çünkü bu, reallıqdir. Dövlət başçılığını da onu dedi. Söylədi ki, təessüflər olsun, beynəlxalq qanunlar işləmir, yegane işleyən güc amilidir. Hesab edirəm ki, bundan açıq bəyanat vermek mümkün deyil", - deyə sabiq diplomat əlavə edib.

**A**zərbaycanda prezident İlham Əliyevin islahatlar istiqamətində atdığı adımlar ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılınır. Maraqlıdır ki, bəzi siyasetçilər, deputatlar hakimiyət daxilində müəyyən qüvvələrin bu prosesə mane olmağa çalışdıqlarını iddia edirlər. Özü də bu iddiaları son zamanlar hakimiyətə yaxın deputatların da dilindən tez-tez eşidirik.

Bildirilir ki, hakimiyət daxilindəki anti-islahatçılar, rüşvət və bürokratiyanın onların vəzifədəki ömürlərinin uzadılmasına xidmət etdiyi bilənlər islahatların dərinleşməsini istəmirler, prosesə mane olmağa çalışırlar. Diqqət çəkən məqam odur ki, deputatlar konkret kimlərin islahatlara mane olmaq istədiklərini açıqlamırlar, ümumi danışırlar, açıqlamalarında "bəzi məmurlar" ifadesini işlədirlər. Kimsə demir ki, "bəzi məmurlar" deyərkən konkret kimlərdən söhbət gedir.

Bu barədə danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirdi ki, deputatların ümumi danışmasının, heç vaxt konkret ad çəkməməsinin səbəbi məlumdur: "Bir-biri ilə qohumluq, biznes bağlılıqları var. Ona görə də deputatlar islahatlara mane olanlardan danışarkən ümumi danışırlar, "məmurlar" demək kifayətlənlərlər. Heç vaxt konkret adı çəkmirlər, ünvan göstərmirlər. Həmin deputatların bir çoxu adını çəkməyə qorxduqları adamların dəstəyi ilə mandat sahibidirlər. Ona görə də heç vaxt

# İslahatlara mane olmaq istəyən məmurlar - adlar açıqlanacaq mı...?

**Hafiz Hacıyev:** "Deputatların "məmurlar" deyib, konkret ad çəkməməsinin səbəbi odur ki..."



**Hafiz Hacıyev**

konkret ad çəkmirlər.

Bəzi deputatlar hələ indi deyirlər ki, prezidentin islahatlar aparmasına mane olmağa çalışan məmurlar var. Halbuki, mən bunu illərdir deyirdim. Azərbaycanda islahatlara qarşı müqavimət var. Bu müqaviməti göstərənlər islahatlar daha da dərinləşdikcə növbənin onlara da çatacağını bi-

lirlər. Ona görə də ən müxtəlif variantlarla islahatların qarşısını almaq, ən azı islahat istiqamətində verilən qərarların təsirini azaltmaq isteyirlər. Prezident hansısa xarici sefər, beynəlxalq tədbirə gedəndə Azərbaycanda demokratyanın, söz azadlığının olduğunu bəyan edir. Anti-islahat mövqeyində olanlar dərhal ölürlər. Ona görə də ən müxtəlif variantlarla islahatların qarşısını almaq, ən azı islahat istiqamətində verilən qərarların təsirini azaltmaq isteyirlər. Prezident hansısa xarici sefər, beynəlxalq tədbirə gedəndə Azərbaycanda demokratyanın, söz azadlığının olduğunu bəyan edir. Anti-islahat mövqeyində olanlar dərhal ölürlər.

kədə ya hansısa jurnalisti, ya siyasi partiya üzvünü, ya da QHT rəhbərini həbs etdirirler. Onlar sanki ölkə rəhberinin mövqeyini zəifletmək isteyirlər.

Ölkədə islahatların dərinləşməsindən ən çox narahat olanlar korrupsiyaya uğramış köhnə nazirlər, bir sıra icra başçılarıdır. Bir zamanlar Elidar Mahmudov, Ziya Məmmədov, Səlim Müslümov, Fazıl Məmmədov da islahatlara mane olmağa çalışırdılar. İslahatları müəyyən müddətde tormozlamağa da nail olmuşdular. Lakin sonda prezidentin iradəsi qarşısında duruş getirə bilmədilər. Mən inanıram ki, indi də Prezident Administrasiyasından tutmuş Nazirlər Kabinetinə qədər kimlər islahatlara qarşıdır, cənab prezident tərəfindən cəzalandırılacaqlar".

**H.Hacıyev qeyd etdi ki, o, deputatlardan fərqli ola-**

**raq konkret adlar çəkmək fikirlərini ifadə etməyi düzgün sayır:** "Bugünlərdə məhkəmə hüquq islahatları istiqamətində prezident İlham Əliyevin fərmani oldu. Mən hesab edirəm ki, islahatlara Azərbaycanda əngel olan iri ranqlılardan biri Ali Məhkəmənin sədri Ramiz Rzayevdir. Odur ki, Ramiz Rzayev ilk növbədə vəzifəsində azad edilmişdir. Ramiz Rzayev vəzifədə qaldıqca məhkəmə sahəsində islahatların istədiyimiz neticəsi olmayacaq. Əgər məhkəmə islahatlarından danışılırsa, birinci növbədə islahat Ali Məhkəmənin sədrinin dəyişdirilməsi ilə başlanmalıdır.

Yaşı məmurların əksəriyyəti islahatlar qarşısında sanki sıpərdir. Bu sıpəri aradan qaldırmak lazımdır ki, islahatlar dərinləşsin, daha yaxşı nəticələri olsun. Baş nazirin müavinləri islahatlar qarşısında özünü açıq şəkildə göstərir. Dərindən təhlil etdikdə bütün bunlar dağıdıcı xarakterlidir. Bizim nağıllarımızda, folklorumuzda cəmiyyətimizi ahəngdar şəkildə kökləyən elementlər coxdur. Sadəcə biz, bunlardan istifadə etməyi bacarmırıq. Bu məsələdə yaponlardan çox şey öyrənməliyik. Yaponlar ona görə inkişaf etdilər ki, həm müasir dünyaya kökləndilər, həm də mədəniyyətlərinin potensialını üzə çıxardılar. Eləcə də Çin, Koreyada bu istiqamətde işlər görülür. Biz də bütün bu təcrübələrə nəzər salıb, keçmişdən doğru şəkildə istifadə etməliyik".

İnsanların keçmişə bu cür bağlı olması ilə əlaqədar "Yeni Müsavat" a danışan **psixoloq Fərqanə Mehmanqızı** isə bildirdi ki, cəmiyyətdə hər kəs ideal gördüyü bir şeyi nümunə götürür:

"Elə etmək lazımdır ki, uşaqlarda həm keçmişimiz barəsində məlumat olsun, həm də onlar geleceyə doğru inkişaf etsinlər. Azərbaycanın milli nağılları, dastanlarından, qəhrəmanlarından xəbərsiz olan şəxs də təhlükəlidir. Başqa bir qüvvənin onu elə alması daha tez baş verebilər. Lakin onu da tutub durmalı deyilik ki, biz Qaçaq Nəbi, Koroglu övladıq. Bunu indiki dövrə tətbiq edib, vurub dağıtmış psixologiyası ilə yasaşmalı deyilik. Əlimizdəki musiqi alətinin milli ruhda kökləyib, imkanlarından daha geniş formada istifadə etməliyik. Bununla da keçmiş dövrün koloritini yeni dünyaya getirərik. Bizim bu potensialımız həttə Avropa üçün də faydalı olar. Çox təessüf ki, dünya hazırda daha çox neqativ qüvvələrin təsiri altında adınlıdır. Ortada olan ədəbiyyat, inceşənət nümunələrində bu,

# Azərbaycanlılar keçmişdən niyə ayrıla bilmir?


**Sosiooloq:** "Birtərəfli olaraq keçmişə bağlı olmaq ziyanlı, keçmişdən bəhrələnmək isə zəruridir"

**A**zərbaycan siyasetində və eləcə də ictimai həyatında keçmişə bağlılıq gələcəyə olan planlardan daha qabarlı nümayiş olunur. Məsələn, orta yaşı analar, atalar hər zaman nümunələri keçmişə nezərən çəkirərlər. Yaxud da tuşaq ki, 30 il bundan önce hansısa bir neqativ yaşayıblarsa, bir qohumundan incik düşübülsə, oturub-durub ondan danışırlar.

Eləcə də ölkənin müxalifət cameyində ən çox müzakirə edilən hadisələr 1990-ci illəri əhatə edir. Xüsusi ilə müxalifətçilər hələ də həmin illərdə ayrılb, bu günə, gələcəyə uyğun düşüne bilmir. Bəzi insanlar isə müasir dövrün yeniliklərini qəbul etməyib, keçmişdən qopa bilmirlər. Halbuki, məseləyə sivilizasiya baxımından yanaşındıqda, keçmiş olduqca geridə qalır. "Zamanları donan insanlar"ın cəmiyyətdə artması hansı hallarla bağlıdır?

"Yeni Müsavat" a danışan **sosiooloq Əhməd Qəşəmoğlu** bildirdi ki, keçmişə müasir dünyadan tələbləri çərçivəsində baxmaq lazımdır:

"Bir var ki, müasir dünyanın pəncəresindən keçmişə



**Əhməd Qəşəmoğlu**

de axtarış verəndə görürük ki, ermənilər balaban ifa edənlər arasında müsabiqə keçirirlər. Baxısan ki, ermənilər bu musiqi alətlərindən daha yaxşı bəhrələnlərlər. Biz isə ruhumuz həmin alətlərə bağlı olduğu halda, özümüzü müasir göstərməyə çalışırıq. Müasir dövrə arxa çevirib, keçmişə köklənmək də ziyanlıdır və bu, bizim ümumi

**Əli RƏSİ,**  
"Yeni Müsavat"

# Rusiyani və Putini Qərb sanksiyaları çökdürə bilmir - səbəb...

**Natiq Cəfərli:** "Amerika və Avropa Birliyi dövlətlərindəki şirkətlər başqa ölkələr üzərindən əlaqə quraraq sanksiyalarından yan keçməyə başladılar"  
**Elxan Şahinoğlu:** "Putinin hazırlı praktikası ondan ibarətdir ki, Qərbin böyük şirkətlərini şirnikləşdirici təkliflərlə Rusiyada müəyyən layihələrə cəlb etsin"

**R**usiya Qərbin yeni sanksiyalarına məruz qala bilər. ABŞ senatında Rusiyaya qarşı yeni məhdudiyyətlər paketi müzakirə edilir. Səbəb isə Rusyanın ABŞ-dakı seçkilərə güman edilən müdaxiləsidir. Qanun layihəsi Rusiyani Çin, İran, Şimali Koreya və senatorların fikrincə, ABŞ-dakı seçkilərə təsir etmək istəyən digər ölkələrlə eyni siraya qoyur. Lakin Rusiyaya qarşı sanksiyalarə sənədin xeyli böyük hissəsi həsr olunub.

Düzənləşlərə əsasən, ABŞ konkretnı banklara və energetika şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edə bilər. Layihədə həmçinin Rusiya ilə əlaqəli dağ-məden, kosmik və digər sahə müəssisələri qeyd olunur. Bundan əlavə, amerikalılar Rusiya suveren borcu, dövlət istiqrazları və Rusiya hökumətinin nəzarət etdiyi şirkətlərin borc öhdəliklərinin ABŞ yurisdiksiyası altına düşən tranzaksiyalarını məhdudlaşdırmaq niyyətindədirlər.

Eyni zamanda şəxsi sanksiyalar altına düşmüş "yüksek vəzifeli rusiyalı siyasi fiqurların və top-menecərlərin" aktivlərinin bloklanması və dondurulması tətbiq olunaq.

Rusiyaya qarşı bu kimi sərt sanksiyalar Krimin ilhaqından sonra tətbiq edilməyə başladı və qonşu ölkədə bununla bağlı bir çox sosial-iqtisadi problemlər yaşandı. Bu problemlər Rusiyadakı soydaşlarımızın da həyatına mənfi təsir etdi. Lakin görünən odur ki, bu sanksiyalar nə Rusiya iqtisadiyyatını çökdürə, nə de Putini hakimiyətən salıbildi. Bəs, Rusyanın belə ağır sanksiyalar qarşısında duruş gətirməsinin sırrı nədir?

Bu sualı cavablandırıan **iqtisadçı ekspert Natiq Cəfərli** "Yeni Müsavat" açıqlamasında bildirdi ki, bu sualla bağlı hətta çox ciddi beynəlxalq araşdırmalar da mövcuddur: "Çox maraqlı nəticələrə də gəlinib. Ancaq əsas bir faktor var. hansı ki, bütün araşdırmaları bağlayır. Bu da Rusyanın enerji daşıyıcıları-



na olan bağlılığı ilə, ondan əldə etdiyi gelirlərin həcmi ilə bağlıdır. Neftin qiyməti son 2 ilde belə əksin yüksəlməsəydi, Rusyanın durumu da ha çətin ola bilerdi. 2017-ci ilin sonu, 2018-ci ilin əvvəllərində başlayaraq neft qiymətləri Rusiya üçün komfortlu bir hala gəldi. Əgər 40 dollardan və ya 50 dollardan aşağı olsaydı, Rusiya iqtisadiyyatının bu sanksiyalara dözmə şansı sıfır bərbər oldu. O zaman çox ciddi sosial gərginliklər, iqtisadi kataklizmlər yaranı bilərdi. Rusyanın dövlət gelirlərinin böyük eksəriyyətini neft-qaz gelirləri təşkil etdiyindən bu sanksiyalara daha dözümlü hala gəldi. Neftin qiyməti ötən il Rusiya bütçəsində nəzərdə tutulduğundan 20 dollar artıq oldu. İndi də 70 dollar civarında hərəkət edir. Bu Rusiya iqtisadiyyatının dayanıqlı olmasına əsas səbəbidir. Təbii ki, başqa amillər də oldu".

**Iqtisadının sözlərinə görə, əsas amillərdən biri də o oldu ki, Avropanın bəzi biznes əvərləri sanksiyalarından yan keçməyin yollarını tapdırılar:** "Müxtəlif ölkələr üzərindən, o cümlədən Belarusiya, Qazaxistan üzərindən Rusiya ile iqtisadi münasibətlərini davam etdirməyə çalışırlar. Çünkü ciddi iqtisadi məraqları da var idi. Çünkü biznes bütün məsələlər rasional yanaşır və siyasi məsələlərlə onları ən son düşündürən məqamdır. İstər insan haqları, is-

duğu zərbələrdən biridir. Yəni sanksiyaların müəyyən mənfi təsirləri de olmamış deyil".

**Politoloq Elxan Şahinoğlu** da qəzetiimizə açıqlamasında bildirdi ki, Putin əsas siyasetini Qərb şirkətlərinin müəyyən əsullarla şirnikləndirib Rusiya iqtisadiyyatına cəlb etmək üzərində qurub: "Ukraynada hadisələrdən və Krimin ilhaqından sonra Avropa Birliyi Dövlətləri və Amerika Rusiya hakimiyətinə və şəxsən Putinə qarşı sanksiyalar tətbiq etmişdi. Bu sanksiyalar ildən-ildə müəyyən qədər sərtleşirdi. Müəyyən proqnozlardır idi ki, bu Rusiyada hakimiyəti zəiflədəcək, iqtisadiyyatda müəyyən problemlər yaradacaq. Ancaq bu iki məsələni bir-birindən ayırmalı lazımdır. Həmiya məlum ididir ki, bu sanksiyalar Putinin hakimiyətdən getməsi ilə nəticələnməyəcək, Putin öz hakimiyətini qoruyacaq. İqtisadiyyata gelincə, həmin ilde sanksiyaların ele ciddi bir təsiri olmadı. Ancaq müəyyən mənfi təsirlər oldu və indi də bəzi mənfi tendensiyalar davam edir. Rusiya iqtisadiyyatında inflasiyanın artması, sosial problemlərin artması müşahidə edilir. Doğrudur, Putin onları həll etməyə çalışır. Onun hazırlı praktikası ondan ibarətdir ki, Qərbin böyük şirkətlərini şirnikləşdirici təkliflərlə Rusiyada müəyyən layihələrə cəlb etsin. Bu işdə müəyyən nailiyyətləri də var. Məsələn, Rusiya "British Petroleum" şirkətinin böyük bir layihəsi var. Həmçinin bir neçə gün önce, Almanıyanın və dünyanın çox böyük şirkətlərindən biri olan "Mercedes" şirkəti Moskva etrafında böyük bir zavodu açıldı. Şimal dənizin dibini ilə boru xətti çəkildi".

**Politoloqun fikrincə, Putin çalışır ki, Qərbin böyük dövlətlərinin sanksiyaları altında olmasına baxmayaq, onların böyük şirkətlərini Rusiya iqtisadiyyatına cəlb etsin:** "Artıq sanksiyaların 6-ci ilidir və aydındır ki, ne Putin hakimiyətini itirməyəcək, ne de Rusiya iqtisadiyyatı çökəmeyecek. Ancaq bu proses 2 ilə hesablanmayıb. Əgər Rusiya iqtisadiyyatında müəyyən sualların sayı artırısa, bu o deməkdir ki, Putine bütün problemləri həll etmək elə de asan olmayacağı. Sanksiyalar Rusiya iqtisadiyyatına çox çətinliklər yaratdı. Əgər bu sanksiyalar olmasayıd, Putin bir çox iqtisadi problemləri dəha qısa müddətde həll edə bilərdi. Ancaq sanksiyalar bir çox problemlərin həllini Putin üçün dondurdu.

■ **Nərgiz LİFTİYEVA,  
"Yeni Müsavat"**



## AKP İstanbulda seçkinin nəticələri ilə razılaşır

Erdoğan bildirib ki, seçki prosesi başa çatıb, artıq məhkəmə mərhələsidir, AKP etiraz hüququndan istifadə edir, CHP isə nəticələrin dəyişməyəcəyinə əmindir

**T**ürkiyədə martın 31-də keçirilmiş seçkilərdən sonra mübahisəli dairələrdə səslerin yenidən sayılması prosesi davam edir. Ümumilikdə səslerin yenidən sayılması ilə bağlı Türkiyədə 81 vilayətdən yaridən çıxan şikayət olsa da, indi əsas diqqət İstanbula yönəlib.

Ötən sayımızda da qeyd etdiyimiz kimi, Türkiye Yüksek Seçki Qurumu (YSK) İstanbulun 18 rayonunda səslerin yenidən sayılması barədə qərar verib. 15 rayonda etibarsız bülletenlər, 3 rayonda isə bütövlükdə səslerin yenidən sayılması barədə qərar qəbul olunub.

Ötən gün CHP sədrinin müavini və partiya sözcüsü Faiq Öztrak bildirib ki, İstanbulun 17 rayonunda etibarsız hesab olunan 119 min 652 bülletenin yenidən sayılması nəticəsində 2184 səs AKP namizədi Binəli Yıldırıma, 785 səs isə CHP namizədi Əkrem İmamoğluna yazılıb. Bununla da namizədlər arasındakı fərq yekun olaraq 18 min 742 səsə düşüb.

Məsələ ondadır ki, İstanbulda 39 rayon var və hakim partiyanın tələbi ilə bu rayonlardan 18-də səslerin tamamilə və ya qismən - etibarsız bülletenlərin - sayılması baş verib. Ve 17 rayonda səslerin yenidən sayılmasıdan sonra fərq seckidən sonrakı ilk gündə qeydə alınan 25 mindən 18 minə enib. Bu isə o deməkdir ki, digər 22 rayonda seçkilərin nəticələri bu şəkildə yenidən sayılsa belə ümumi nəticəyə təsir edə bilməz.

Lakin indi AKP rehbərliyi şübhələrin daha geniş olduğunu qənaətindədir. Ötən gün Türkiye mediası AKP-nin yerli Böyükçəkməcə rayonu təşkilatının İstanbulda seçkilərin nəticələrinin lağv olunması ilə bağlı şəhər seçki komisiyasına müraciət etdiyi və bu müraciətin rədd edildiyi ilə bağlı xəberlər yayıb. Lakin sonradan AKP sədrinin müavini Əli İhsan Yavuz bu məlumatı təkbiz edib. Eyni zamanda o deyib ki, hazırda seçici siyahılarda yanlışlıqlar araşdırılır. Qeyd edək ki, hakimiyət Böyükçəkməcə rayonunda 21 min saxta seçici qeydiyyatı aparıldığı ilə bağlı iddia qaldırıb.

Ötən gün daha bir açıqlama isə İstanbul bələdiyyə sədri namizədi Binəli Yıldırımdan gelib. O bildirib ki, səslerin yenidən sayılması prosesində aradakı fərq azalıb. Yıldırım deyib ki, səslerin təkrar sayılması nəticəsində aradakı fərq 29 mindən 18 minə enib. Və əlavə edib ki, proses davam edir, daha bir çox məntəqələrdə səsler yenidən sayılacaq.

Ötən gün daha bir açıqlama isə prezident Erdoğanın gəlib. Türkiye prezidenti bildirib ki, seçki prosesi bitib, artıq məhkəmə prosesi başlayıb. Və əlavə edib ki, seçkilər etirazlar 3 mərhələdə aparılırlar: Rayon, vilayət və nəhayət YSK səviyyəsində. Son sözü isə YSK deyəcək və bundan sonra proses başa çatacaq. Türkiye prezidenti deyib ki, hakim partiyanın YSK-ya şikayət etmək hüquq var və onlar bu hüquqdan istifadə edirlər.

Türkiyədəki 30 böyük şəhər bələdiyyəsindən 15-ni AKP-nin qazandığını xatırladan Erdoğan hakim koalisyonun səs faizinin 53 olduğunu qeyd edib. Eyni zamanda CHP-nin İstanbul bələdiyyəsi sədriyinə namizədi Əkrem İmamoğlunun hərəkətlərini, xüsusən də Ankarada Anıtgəbir memorialını ziyarətini tənqid edən Erdoğan onun mövjud qanunlar və seçki qaydalarına riyət etmədiyini bildirib.

Erdoğanın ittihamlarına İmamoğlunun cavabı gecikməyib. CHP namizədi bildirib ki, Anıtgəbir ziyarət mövzusunun indi müzakirə etməyin yeri yoxdur, Anıtgəbir isə hər dəfə yolu düşəndə gedir.

İmamoğlu bildirib ki, səslerin yenidən sayılması nəticələri dəyişməyəcək. Onun sözlərinə görə, hakimiyət İstanbulda meglub olsa da, bunu qəbul etmək istəmir.

□ **Kənan RÖVŞƏNOĞLU,  
"Yeni Müsavat"**

"Məhkəmə sistemindən yüz minlərlə şikayətlər var. İnsanlar incidirlər, rüşvət tələb edirlər, sūründürməciliyə yol verirlər. Qərarlar Azərbaycan qanunlarına uyğun yox, müəyyən təzyiqlər nəticəsində qəbul olunur" - deputat Vahid Əhmədov prezident İlham Əliyevin məhkəmə-hüquq sisteminde isləhatların dərinləşdirilməsi ilə bağlı imzaladığı fərمانı şərh edərkən deyib.

Bu gün Azərbaycan məhkəmələrində respublika adından olduqca biabırçı, günahsız insanların uzun müddət həbsə aparan hökmərlər, qərarlar verilməsi də kimsəyə sərr deyil.

Bu baxımdan fərmanda ya-zılanları oxuyanlar dərinləşmənin tezliklə baş vermesini səbrsizliklə gözləyir, nəhayət ki, ölkədə məhkəmə adına utanc gətirməyən hökmərlər, qərarların veriləcəyinə ümidiyiblər. Fərmanın göstərilənlərin icrası üçün 6 ay vaxt verilib.

Bəs bu gənə qədər məhkəmələrin "köhnə qayda" larla məhbəsə göndərdikləri vətəndaşların aqibəti necə olacaq?

Sonuncu əvvəl fərmanına əsasən həbsdən çıxmış "NIDA" Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə bu gün de 13 sayılı cəzaçək məüssisəsində saxlanılan Ferrux adlı mehbus haqqında status yazib. Ferruxun həbs tarixçisi beledir:

"Məhkəmə isləhatları məsəlesi yadına bir hadisəni saldı. Bu hadisəni ağlımlı bir tərəfinə yazişdim, indi yazmaq vaxtı olduğunu düşünürəm. "13"da Ferrux adlı bir gənc var idi(böyük ehtimalla indi də oradadır). Cələbad rayonunda taksi sürücüsü olub. Lisenziyası, sənədləri tam gaydasında. Bir dəfə yolda ma-

# Məhkəmənin günahkara çevirdiyi

## Fərruxu necə xilas etməli?

**Hüquq müdafiəçisi:** "Onun qohumları, yaxınları müraciət etsinlər, kömək edək..."



şinini saxlayırlar, iki oğlan və bir qız minir avtomobilinə. Yolda bu məsələni başa düşür: qızı qaçırlar!

Dərhal maşını saxlayır, hər iki oğlunu qovur, qızı aparır düz evlərinə qədər. Atası təşəkkür edir. 8 ay sonra bu 2 nəfər adam oğurluğu ittihamı ilə həbs olunur. Hadisədə iştirak etdiyi üçün buna da çağırıllar polis. Polis deyir, bilirəm, mərdlik eləmişən, amma məni başa düş, səni buraxsam deyəcəklər, filan qədər alımsan, filan qədərini düş bura, mən də məcburam sənən yerinə məhkəmə sədrinə öz ci-

verə bilmir. İş gedir istintaqa. Müstəntiq çağırır, deyir, bilirəm mərdlik etmişən, get 5000 manan getir, atım prokurorun ağızına, iş bağlaşın. Getirmir, getirə bilmir. İş gedir məhkəməye.

Ağır Cinayətlər Məhkəməsindən bunu çağırıllar, hakim deyir, bala, bilirəm heç nə etməmişən, amma məni başa düş, səni buraxsam deyəcəklər, filan qədər alımsan, filan qədərini düş bura, mən də məcburam sənən El-

bimdən pul verəm. Get sədrin haqqın gətir ver, bitsin bu iş. Vermir, verə bilmir. Məhkəmədə qızın özü, valideynləri gəlib yalvarıllar hakime. Ki, bu adam xanımı xilas edib. Notariusda təsdiqlənmiş ifadələr verirlər. Xeyri olmur. Digər 2 nəfər məhkəməyə gəlib ifadə verirlər, yəne xeyri olmur. 8 illik həbs cəzası!..

Həmin Ferrux "13"ə gələndə, Penitensiar Xidmətin işgənce krallarından hesab olunan Elçin Əlicanov belə əlini başına tu-

taraq işi oxuyub hakimləri söymüşdü.

Çox yerə yazdı, məktub göndərdi. Faydası olmadı heç nəyin. Niye? Çünkü polis buraxa bilməz! Müstəntiq buraxa bilməz! Hakim buraxa bilməz! Rüşvət mexanizmi elədir ki, alındısa, verməlisən. Vəssalam! Kimse buraxan pul almadığını sübut edə bilməz! Necə? Sən? Onu? Pulsuz? Yaxşı, bəsdir sən Allah! Axaxa, günahsız idi? Bunu rəisə(rayon prokuroruna, məhkəmə sədrinə) özün izah edərsən. Sistem bu. Mexanizm bu. Hüquq bu!"

Bəli, durum beledir. 1 məbusun nümunəsində Azərbaycanda məhkəmə-hüquq sisteminin derin uçurumun dibinə yuvarlandığı göz öündədir.

**Nə etməli? Həbsdəki fərruxları necə xilas etməli?**

**Hüquq müdafiəçisi Novel-la Cəfəroğlu** "Yeni Müsavat" a deyib ki, məhkəmə-hüquq sisteminde isləhatların vacibliyi məsələsinə dəfələrən müxtəlif səviyyələrde qaldırıblar: "Prezidentin son fərmani belə məsələlərin olmamasına görə verilib.

Günahsız insanların həbsə göndərilməməsinə görədir. Fərman çox yaxşıdır, icra olunması hava, su kimi vacibdir. Sözsüz ki, isləhatların birinci məhkəmələrdən başlamalıdır. Bu gün bizim bütün bələlərimiz məhkəmə sistemindən gəlir. İlkinci atılan hər bir addimin müsbət bəhrəsi olur və sözsüz ki, bu fərmanın da bəhrəsi bütün ölkə üçün çox gözəl olacaq. Bu gün reformalar məhz məhkəmələrdən başlanmalıdır. Prezident olduqca vacib fərman verib. Həmin fərmanın icra məsəlesi daim diqqətə saxlanmalıdır. Məhkəmələrin daimi monitorinqi aparılmalı, hakimlərin qanunlara uyğun qərarlar verməsi təmin edilməlidir. Fərrux adlı məhkəmən yaxınları İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu adına bir məktub yazuşları. Həmin məktubu bizim ofisə versinlər, baxaq. Həmin iş üzrə hökmə baxıb müvafiq addımlar ataq, səlahiyyət sahiblərinə müraciət edək. Əlimizdə sənəd olmalıdır ki, biz müvafiq müraciət edə bilək. Sonuncu əvvəl fərmanı verilərkən belə şəxslərən azadlığı çıxanlar oldu. Bir çox insanın azadlığı çıxmə üçün əlimizdən gələni əsirgəmədik. Həmin Fərruxun qohumları, yaxınları müraciət etsinlər, ne baş verdiyini sənədlərlə, sübutlara təqdim etsinlər, kömək edək. Həmin yazılınlarda tanış oldum, təessüflənirəm ki, belə hadisələr baş verib.

**Mövzuya qayıdağıq.**

□ **E.MƏMMƏDƏLİYEV,**  
"Yeni Müsavat"

# Bakıda orqan alverinin təfərrüati

**"Böyrəyini satanlar şərtləri daha çox pozurdular"**



verəne, 8 min dollar həkimə, 10 min dollar da həkimə verdik.

Sonra dostum Yaşar mənə zeng elədi ki, övladının böyrüyində problem var və dəyişdirilməlidir. Məndən məsləhət aldılar ki, uşaqla necədir, həkim məsləhəti dirmə? Mən də taksi sürücüsü idim və həkimi də tanıyırdım.

Sonra Rüstəm adlı şəxsle tanış olduq. Onun da övladı xəstə idi. Mən onunla uşaqlıq dializ xəstəsi olanda tanış olmuşdım. 4 il o xəstəxanaya gedib-gelmişəm. Bu xəstəlikdən əziyyət çəkən adamlar ora gəldi. Demək olar ki, hamı ilə tanış olduq.

Xudadatov deyib ki, ondan böyrək donoru olmaq istəyənlərə sosial şəbəkələrdə elanlırlara baxmalarını məsləhət bilib.

**Özünü ətiyyət təqsirli bilməyən V.Xudadatov məhkəmədə deyib ki, böyrəyini satanlar daha çox şərtləri pozurmuş:** "Mən onları həkimlə tanış eləmişəm, taksi sürücüsü kimi, onları İранa, Gürcüstana aparıb-gətirmişəm. Buna görə mən pul veriblər. Hər şeyin şahidi-sübutu var. Heç kim heç nəyə məcbur edilməyib. Adamlar özləri öz aralarında razılışlırlar, mənlik bir şey olmayıb. Könüllü şəkildə satıblar, pullarını da alıblar".

Onun sözlərinə görə, bəzən donorlar prosesin gedişində ra-

nikasında aparılırlar. Əməliyyatı Tbilisidə Mohsen Tahiri gedib özü həyata keçirmiş. Sonradan əməliyyatlar Tacikistanda Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "İnsan orqanları və toxumaları transplantasiya" Milli Mərkəzi"ndə aparılıb. Orada əməliyyatları Mohsen Tahiri həyata keçirib.

Hər əməliyyatda orqan köçürülen xəstənin yaxınları böyrəyi ni satan donora onunla razılaş-

dırılmış məbləğlə yanaşı, əməliyyat həyatə keçirilen klinikaya 8 min, iranlı həkimə 10 min dollar pul ödəyirmiş. Vasitaçılık edən Vahid Xudadatova isə 200 manatdan 2 min manata qədər pul verilib.

Böyrəyini satanlarla onu alanlar arasında Bakıda notarial qaydada müqavilə imzalanıb. Orada göstərilib ki, guya bu adamlar qohumdarlar və biri digərinə böyrəyini verir.

Xudadatov məhkəmədəki ifadəsində deyib ki, övladı 2007-ci ilde xəstənib, böyrəklərində problem yaranıb:

"Dializ xəstəliyindən 4 il əziyyət çəkdi. Televiziyyə çıxdıq və xeyirxah insanlara müraciət etdi. Pul yiğildi, bir nəfər de Elman Ağayev adlı şəxs zəng elədi ki, böyrəyini vera bilər. Qızım Güler Gürcüstana apardıq. Orada böyrəyi dəyişdirildi və geldik. 10 min dollar böyrəyini

□ **İlkin MURADOV,**  
Musavat.com





# ÜSAVAT

## Son səhifə

N 72 (7242) 6 aprel 2019




### Mediumla falçı yola getmədi, işe polis qarışdı

**S**otlandiyadan olan medium dələdüz falçıdan polise şikayət edib. Onun dediyinə görə, bu şəxs müştərilərinə sosial şəbəkə vasitesilə onun adından müraciət edib. Bu barədə lenta.ru saytı "Evening Express"ə istinadən yazıb. Morin Smit artıq 30 ildir ki, həyatını spiritik seanslarla qazanır. Bu isə "ölmüş qohumlarla ünsiyyət"ini özündə əks etdirir. Yalançı Smit adından təsədüfən ona göndərilen mesajda qeyd edilmişdi ki, 10 funt qarşılığında geleceyi deye bilər. "Böyük ehtimalla, ərim bildirdi ki, ona bu mesajı göndərən mən deyiləm. Çünkü mən ümumiyyətlə, internet vasitesilə konsultasiya etmirəm. Bu, məni ciddi şəkildə narahat etdi". Bunu da Smit deyib. Müştərilə dənisiqdan məlum olub ki, falçı müyyənləşdirib ki, dələdüz falçı onlardan çoxuna yaxın, telefonla konsultasiya təklif edib və onlardan kredit kartı ilə bağlı məlumatlarını göndərməsini xahiş edib. "Məni qorxudan odur ki, hansısa bir dələdiz mənim adımdan sui-istifadə edir və mənim illərdir yığıdığım nüfuzu dağıtmaga çalışır".

Smit onu izləyənlərdən hər birinə xəbərdarlıq məktubunu göndərib və ardınca da bununla bağlı polise müraciət edib. Polis əməkdaşı qeyd edib ki, onun müraciəti əsasında həmin şəxs barədə cinayət işi qaldırılib.

**T**ayvan sahilində həkimlər pasientin gözündən dörd diri arı çıxarıblar. Bu barədə "Daily Mail" nəşri xəbər verib. "Biz qohumumuzun qəbrini qaydaya salırdıq. Birdən üzümə külek deydi. Küleyin içində toz-torpaq, elcə də çirk var idi. Mən gözümü su ilə yudum, amma axşama yaxın gözlərimdən yaş gəlməyə başladı" - deye xəstənin yaxınları bildirib. Həmin vaxt yardım üçün yerli klinikaya müraciət edən pasienti müayinə edəndən sonra onun gözündən diri arılar çıxarıblar.

Bele məlum olub ki, arılar son 4 saat ərzində onun göz yaşları ilə qidalanıblar və göz qışasının zədələnməsinə, dəri infeksiyasına səbəb olublar. Həkimlər müyyənəldərək, arılar qalıktid ailesine mənsubdular ki, insan tərinin iyinə yiğirir-



lar. Bu arılar geyimin və saçın altına yiğişə, allergik reaksiya yarada bilirlər. Klinikanın aparıcı oftalmoloqu bildirib ki, bu hadisə dünyada təcrübəsində unikal hadisə olub.

Mart ayının ortasında Hindistanın Qərbi Benqaliya

ştatında vəhşi arı bali yığan Suk Məhəmməd Dalal ağızını diri arılarla doldurub. Dalal iddia edir ki, son 16 il ərzində o, arı zəhərin qarşı imunitet qazanıb. Vəhşi arı bali yiğicisinə çevriləndən önce, kişi həkim köməkçisi olaraq çalışırdı.

### Diş çöpü boğazında qaldı, dünyasını dəyişdi



**D**ış çöpü Portuqaliyanın Koimbr şəhər sakiniinin ölümünə səbəb olub. Bu barədə "Daily Mail" nəşri xəbər verib. 50 yaşlı qadın iki dəfə boğazındaki xoşagelməz hissə bağlı xəstəxanaya müraciət edib. Onun fikrincə, vaxtile buterbrod yeyəndə boğazında nəsə qalıb. Nə larinqoskopiya, nə rentgendifə hər hansı şübhəli məqam görülürməyib. Ona soyuqdəmədən antibiotik yazılıb və evə yaxılar.

Həkimə gedəndən bir yaralarla uzanıb. Ölümün gün sonra qadını ölü tapılıb. İlk səbəbi olaraq qətl kimi O, vanna otağında başında göstərilib. Amma daha son-

ra bu versiya qüvvədən düşüb. Daha sonra araşdırma nəticəsində qadının mədəsində 3.5 santimetr uzunluğunda diş çöpü çıxıb. Qadın huşunu itirəndən sonra yerə yixilib və başı yerə deyib. Bu, qadının bədənində aşkarlanan yaraların araşdırması zamanı üzə çıxıb.

Journal of Forensic and Legal Medicine jurnalının müəllifləri qeyd edirlər ki, onlara bu səbəbə bağlı dünyasını dəyişmə halları məlum deyil.

Yanvar ayında isə xəbər yayıldı ki, Britaniyanın Belfast şəhər sakini iki həftə boyunca boğazında plastik qablaşdırılmış ağrıkəsici ilə yaşayıb. Mütəxəssislər bir neçə dəfə qadını müayinə etsələr də şübhəli heç nə tapmamışdır.



**BÜĞA** - Özünüüz hər bir situasiyaya həzirlayın. Çünkü uledzərlərin düzəmə bu ərefədə hər cür hadisə və insanlarla rastlaşma ehtimalınızdan xəbər verir. Öz mənafeyinizi əsas tutun.

**ƏKİZLƏR** - O qədər də səmərəli vaxt deyil. Mövcud situasiyalar ideyalarınızda, elcə də qarşınıza qoymuşunuz məqsədlərdə donuqluq yaradacaq. Odur ki, qeyri-ənənəvi heç bir iş görmeyin.

**XƏRÇƏNG** - Hansısa gecikmiş planın reallaşmasına cəhd etməyin, yoxsa əliniz boşda qalacaq. Adamların basırıq olduğu yerlərdən uzaq olun. Gün ərzində səfərə çıxmak sizə səmərə verəcək.

**ŞİR** - Hər mənada uğurlu vaxtdır. Ətrafinizdə olan hər bir olay əhval-ruhiyyənizə müsbət təsir göstərəcək. Bu axşam füsunkar bir məclisde iştirakınız, gözlənilir. Kiminsə eleyhinə danışmayın.

**QIZ** - İşə az aluda olun. Çünkü fealiyyət müstəvisində passivlik baş qaldırğından istirahətə daha çox yer ayırmalısınız. Günortadan sonra yeni əlaqələr yaratmaq üçün mühasibdir.

**TƏRƏZİ** - Hazırda aparıcı mövqeyə malik olan Qoç bürcü əksər məsələlərdə sizin burcun əkslik təşkil etdiyindən riskli işlərə girişməmelisiniz. Yalnız ailə-mənzil qayğıları ilə məşğul olun.

**ƏQRƏB** - Əsasən ailə-sevgi münasibətlərində irəliləyişlərə nail ola bilərsiniz. Planələrin hazırlığı mənzərəsi bu istiqamətdə size yaxından kömək edə bilər. Şəxsi bündcənizi dağıtmayın.

**OXATAN** - İxtiyarınızda olan bu təqvimin daha çox ibadətə, xeyirxah işlərə həsr edin. Günün ikinci yarısında yaxınlarınıza və ehtiyac sahiblərinə baş çəkin. Hər kəsi sevindirin ki, özünüz də sevinəsiniz.

**ÖĞLAQ** - Bu tarixdən başlayaraq pulla bağlı problemləriniz qismən də olsa, həll olunacaq. Əsas diqqətinizi bu yönüne istiqamətləndirməlisiniz. Hər hansı yeni işə başlamğa tələsmeyin.

**SUTÖKƏN** - Enerjinizin artmasına rəvac verən bu gün maraqlı adamlarla görüşünüzə şərait yaradacaq. Öz hissələrinizi bürüze verməyin. İstənilən işgüzar sövdəleşmələrdən səçkinmeyin.

**BALIQLAR** - Maliyyə durumunuzun normal hala düşəcəyini bəyan edən uledzərlər bu istiqamətdə problemlərinizin azalacağını bildirir. Nahardan sonra yaxşı insanların dəstəyini alacaqsınız.

**Unutmayın, Tanrı uledzərlərdən daha yüksəkdə durur!**



**Milyonlarla rublu zibilliye atdı**

**T**üməndə aile təsədüfən milyonlarla rublu pulu zibilliye atıb. Bu barədə "Bizim şəhər" portalı məlumat yayıb. Tümenlər analarının mənzilini satıblar, daha sonra isə bu alqı-satıqdan olda etdikləri vəsaiti paketə qoypular. Son olaraq pul dolu paketlə zibil paketini qarşıq salaraq, onu atıblar. Pullar daha sonra zibil zavoduna çatıb. Ailə zavoda golib və əməkdaşlara öz problemləri ilə bağlı damışib. Şəhər sahələri öz zibil paketlərini tapmaq üçün 12 ton zibilin arasında eşənləməyə məcbur qalıblar. Bu barədə jurnalistlərə sexin reisi Viktor Zaqidulin məkmət verib. Son nöticədə pullar tapılıb.

2018-ci ildə xəbər verilmişdi ki, Kanada sakini 9 ay ərzində ilk

dəfə öz iş masasını düzənləməyə çalışıb və orda udus qazanan lotteriya biletib tapıb. Bu bilet ona 998.7 min Kanada dolları qazandırib.

**Səhifəni hazırladı: SELCAN**

**Təsisçi:** Rauf ARIFOĞLU  
**Baş redaktorun birinci müavini:**  
Azər AYXAN

"Yeni Müsavat"ın kompüter mərkəzində yüksəlib, səhifələnib,  
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.  
Müəlliflər redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

**e-mail adres:** yenimusavat@mail.ru

**Ünvan:** Bakı şəhəri,

R.Rüstəmov küçəsi

2528-cı mahallə ev 44/d

**Tel:** 520 01 23 (24, 25, 26, 27, 28)

**Redaktor:**  
**Elsad MƏMMƏDLİ**

Lisenziya N: B 114  
SAYI: 5.755